

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
ürün ən əziz qəzətdir

Ilham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 037 (5757) 23 fevral 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır

İlham Əliyev: "Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır"



3
YAP Sabail rayon
təşkilatı 26 yaşınu
qeyd edib



4
Naxçıvan: uğurlu
inkışaf strategiyası
yeni mərhələdə



6
Dövlət Sərhəd
Xidmətinin Yevlaxdakı
hərbi hissəsində gənc
əsgərlərin andicə
mərasimi keçirilib



Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır

İlham Əliyev: "Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır"



Azərbaycan dövlətinin asosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, ötən illərdə dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinlaşdırıcı halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, hətta əvvəlki sürətlə davam etdirildi.

2017-2018-ci illərin iqtisadi göstəricilərinə rəğmən, demək olar ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti xeyli artıb. Azərbənnatlı təbəqə dövlət tərefindən sosial müdafiəyə cəlb olunub. Nəticədə, ölkəmizdən inkişafyönümlü iqtisadi siyasəti sosial sahənin de yüksəlməsinə, vətəndaşların rifah halının yaxşılaşmasına getirib çıxarıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünya-yaya nümunə göstərilən bir inkişaf modeli formalşdırıb. Mehəz bu müsbət tendensiyaların mövcudluğunu səbəbindən iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyani bürüyən böhranlardan asılı olmayaq, Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.

Ən önəmli məqam isə, ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Mehəz Prezident İlham Əliyevin rəhbərliyi ilə, ötən dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsəd-



yönüli siyaset həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.

Dövlətin sosial siyasətinin uğurlu nəticələri

Əhalinin sosial rifah halının yaxşılaşdırılması, məşgullüğünün təmin olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət problemlərinin həlli bu gün dövlətin diqqət mərkəzində duran başlıca fəaliyyət istiqamətlərindəndir. Xüsusilə, Prezident İlham Əliyevin ötenlikli seçkilərdən sonra imzaladığı ilk Fərmana əsasən, 1997-ci il, avqustun 2-dək şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrinin verilməsi prosesinə başlanılması, eləcə də, qacqın və məcburi köçkünlər, Qa-

rabağ müharibəsi əllillərinə 2018-ci il ərzində, ümumilikdə, 6000-dən çox yeni mənzil, fərdi yaşayış evlərinin təqdim olunması, həmçinin, əhalinin müxtəlif kateqoriyaları üzrə pensiya, təqaüd və sosial müavinətlərin artırılması bu istiqamətdə fəaliyyətin daha da gücləndirildiyini deməyə əsas verir.

Bu mənada, yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşən dövlət başçısı çıxışında qeyd edib ki, bu təbəqədən olan vətəndaşlar dövlətin xüsusi diqqət və qayğısı altındadır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin daim diqqət mərkəzindədir: "Ancaq mən, həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahi, onların dolanışıqlığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə,

ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik"

Şəhid ailələri ilə görüşü zamanı, dövlət başçısı bir daha diqqətə çatdırıb ki, bu təbəqədən olan vətəndaşlar dövlətin xüsusi diqqət və qayğısı altındadır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin daim diqqət mərkəzindədir: "Mühərbi bədən əziiyyət çəkən vətəndaşlara daim diqqət və qayğı göstərilir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. Təkçə keçən il 5900 məcburi köçküne mənzillər, fərdi evlər verilib. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərefindən dəstək göstərilir. Bu gün qədər 6650 şəhid ailəsinə dövlət tərefindən mənzillər, evlər, 6 minden çox şəhid ailəsinə minik avtomobilər verilib. Yəni bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı

Rəsmi xronika

Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Xızı rayonunun Gilezi-Xızı (28 km)-Tıxı avtomobil yolu tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekomunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nde dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

tinin şəhid ailələrinə diqqət və qayğısı hər zaman olub: "Keçirilən görüş və birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairesinin daha da genişləndirilməsinə dair imzalanan Fərman, eləcə də, şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması barədə Sərəncam ictimaiyyətin çox böyük marağına səbəb olub. Bütövlükde, ictimaiyyət, vətəndaş cəmiyyəti, QHT-lər şəhid ailələri ilə ölkə Prezidentinin bu görünüşü çox yüksək dəyərləndirir".

R.Zeyni qeyd edib ki, 28-ci ilini yaşadığımız müstəqilliyimiz şəhidlərimizin canı və qanı bahasına qazanılıb: "Əlbəttə, Ulu Önder Heydər Əliyevin tarixi xidmətləri var. Yeni bu dövlətin təməlini qoyub və bu prosesi ölkə Prezidenti uğurla davam etdirir. Bu, bir siyasi idarəetmədir. Amma əlbəttə, biz bu müstəqilliyə, bayraqımızın yüksək zirvələrde dalgalanmasına görə, ilk növbədə, şəhidlərimizə, onların ailələrinə borcunuq. Ona görə də, ölkə rəhbəri tamamilə düzgün addım ataraq, şəhid ailələrinə diqqət və qayğını artırır. Onların maddi-məişət təminatının yaxşılaşdırılması ilə bağlı vaxtaşırı müvafiq Fərman və sərəncamlar imzalanır. Eyni zamanda, onlarla görüşün özü şəhid ailələri üçün çox böyük bir dəstək və böyük bir təsəllidir. Həmçinin, şəhid ailələrinə münasibətin cəmiyyətdən yüksək seviyyəyə qaldırılması, onlara ali məqamda görüşlərin keçirilməsi onlara hörmət və ehtiramın ifadəsidir. Bu nöqtəyi-nəzərdən, ölkə Prezidenti mənəvi cəhətdən, həmdə çox savab bir iş gördü. Onların dövlət rəhbəri, ölkə Prezidenti ilə görüşməyə, hardasa, kiməsə deyə bilmediklərini birbaşa Cənab Prezidentə deməyə həmişə ehtiyacı var. Bu nöqtəyi-nəzərdən, düşünürəm ki, məlum görüşün tarixi əhəmiyyəti var. Vətəndaş cəmiyyəti, QHT-lər də bu görüşü çox yüksək qiymətləndirirlər".

RƏFIQƏ KAMALQIZI

Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri genişlənir

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZERTAC xəber verir ki, Birinci vitse-

prezident Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdүünü bildirər, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekolojiyaya dair icra edilən dövlət proqramlarının danışdı, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsleri dəstək-

ləməyə hazır olduğunu bildirdi.

Baronessa Emma Nikolson İraqda etnik azlıqların müsəlklərinin notlara köçürülməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciətini diqqətə çatdırıldı. Fondun prezidenti Mehriban Əliyeva bu müraciəti məmənuniyyətlə həyata keçirməyə hazır olduğunu vurğuladı.

Bahar Muradova: ATƏT qaćqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır

ATƏT qaćqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır. Bunu Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Milli Məclisin üzvü, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib: "Biz təəssüflə ATƏT-in fəaliyyətində qaćqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqətin olmamasını qeyd edirik. Regionda qaćqın və məcburi köçkünlərin vəziyyətinin getdikcə ağırlaşlığı dövrədə münaqişədən sonra bərpa dövrünün bu vacib aspektinin təşkilatın fəaliyyətində yer almaması başa düşülür".

Nümayəndə heyətinin rəhbə-

ri qeyd edib ki, ATƏT-in mövcud sənəd və qərarlarına müvafiq olaraq təşkilat münaqişələrin ni-

lərinə, neytrallıq, qərəzsizlik, rəziləşdirilmiş mandata riayət olunması prinsiplərinə uyğun həyata keçirilməlidir".

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışılarda iştirakına gelincə, B.Muradova vurğulayıb ki, 1999-cu ildə ATƏT Nazirlər Şurasının iclasında qəbul edilmiş qərara əsasen



zamlanmasında, eləcə də münaqişələrin qarşısının alınmasında, böhranların nizamlanmasında və münaqişədən sonrakı bərpa dövründə əsas vasitedir:

"Bu elementlərdən hər biri ATƏT-in münaqişə sikli konsepsiyasının ayrılmaz hissəsidir. Vasitəciliyə ATƏT-in vacib fəaliyyət elementidir. Bu fəaliyyət beynəlxalq hüquq norma və prinsip-

Ermənistən və Azərbaycan münaqişə tərefləri, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları isə maraqlı təreflər kimi müəyyən edilib: "Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində çıxarılmasıdan sonra hər iki icma bərabərhüquqlu şəkildə müzakirələrdə iştirak edə biləcəklər".

YAP Səbail rayon təşkilatı 26 yaşını qeyd edib

Dünən Beynəlxalq Müğam Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təsis edilmesinin 26-ci ildönümüne həsr olunan tədbir keçirilib. SİA xəber verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının idarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, ölkənin aparıcı qəzetlərinin redələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputati Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-in ölkəmizin ictimai-siyasi həyatında, xalqımızın müstəqilliyyin itirilmesi tehlükəsində xilas olunmasında və respublikamızın dinamik inkişaf yoluna çıxarılmasında rolundan danışır. Bildirib ki, YAP yaradıldıqdan sonra ilk təsis olunan rayon təşkilatlarından biri de Səbail rayon təşkilatıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurgulayan Ş.Hacıyev bu uğurlarda üzvlərinin sayı 700 mini öten YAP-in mühüm rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, bu gün YAP böyük ictimai-siyasi qüvvə olmaqla yanaşı, regionun ən böyük və qüdrətli partiyasıdır. Partiyanın avangard qüvvələrindən olan YAP Səbail rayon təşkilatının üzvləri də ictimai-siyasi proseslərde fəal iştirak edirlər.

Sonra YAP Səbail rayon təşkilatının fəaliyyətini əks etdirən filmin nümayiş olub. Daha sonra YAP Səbail rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən ictimai-siyasi xadimlər - Milli Məclisin üzvü Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və YAP Səbail rayon təşkilatı idarə Heyətinin üzvü, "Səs" qəzetinin Baş redaktoru Bəhrəz Quliyev Fəxri Fərmanla təltif ediliblər. Partiaya yeni qəbul olunan feallara üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsern programı ilə davam edib.



Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrde sosial-iqtisadi inkişafa nail olmaq



Siyavuş Novruzov,
Milli Məclisin İctimai birliliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

ve ya mövcud inkişafın dayanıqlığını təmin etmek yalnız elmi əsaslarə söykənən düzgün iqtisadi siyaset nəticəsində mümkündür. Bele bir şəraitdə ölkəmizlə quru yolu ile birbaşa əlaqəsi olmayan, əverişiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayış Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlsini inamlı davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu önder Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talibov tərəfindən uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyaset daha böyük uğurlara yol açmaqdadır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalasdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət programlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, İslam mədəniyyətinin paytaxtı və ölkəmizin Gençlər paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2018-ci il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlan-

nilib.

İnkişafın ən mühüm göstəricilərindən biri, yeni istər maddi istehsal, istərsə de qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım hecmidir. Həyata keçirilən məqsədyönlü siyasetin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsali, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artı-



mına səbəb olub. Bele ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,3 faiz üstətəyir. Her bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbetən 1,9 faiz artaraq 6101 manatı ötüb.

Bir səra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlıq geniş meydan verilmişsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2018-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabet qabiliyyəti müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tə-

birlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təminini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çekisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 27.4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.

Muxtar respublikada quruculuq ve abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, sehiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern əslübdə lakin milli və yeri li memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına veriliib. Bütün obyektlər müasir kommunika, o cümlədən, yüksək sürətli internetlə tam təmin edilib.

Kənd təsərrüfatı, turizm, infor-

masiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Bele ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərə yaşayır. Müasir dövrə ən aktual problemlərdən biri kəndlərdən sahələrlə köməyin kütləvi hal almاسıdır. Naxçıvanda isə beş bir problem yoxdur. Kəndlərdə ticaret və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əlde etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı vərilməsi, bütün kəndlərin telefon-

laşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.

Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılıb. Bu da 2017-ci ilin məhsulu üçün əkilmış sahədən 404 hektar çoxdur. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə ötən il ümumilikdə 5 milyon 818 min manatdan artıq güzəştli kredit verilmişdir. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki, ötən il 480 milyon manatdan artıq kənd təsərrüfatı məhsul istehsal olunmuş, 101 milyon 781 min ABŞ dollarından artıq məhsul ixrac olunmuşdur.

Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həllədici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafi mümkün deyil. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayış Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindiriçi haldır ki, bu sahə muxtar respublikada her il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2018-ci ilin məhsulu üçün əkilmış 32 min 483 hektar sahədən 97 min tondan artıq məhsul götürürlüb.

Yeri gəlmışkən qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq və təhlükəsizlik mülahizələri rəhbər tutularaq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə qurulmuşdur.

Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Əvvəli-Səh-4

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması, eyni zamanda, muxtar respublika əhalisinin əkinçilik və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə, idxlardan asılılığın aradan qaldırılmasına və aqrar istehsal məhsullarının ixracına çıxışının təmin olunmasına, elecə de bu sahədə rəqabetin daha da güclənməsinə şərait yaradır. Ötən il kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığının inkişafı istiqamətində tədbirlər davam etdirilib, 17 heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 4 milyon 950 min 100 manat həcmində kreditlərin verilməsi təmin olunub.

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalşamasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalasdır. Naxçıvanda həyata keçirilən iqtisadi siyaset sahibkarlığın inkişafının süretləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və en əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Bele ki, ötən il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 790 min 800 manat təşkil edib. Mehz yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir. Əlamətdar haldır ki, 108-si ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamile yerli imkanlar hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ile təsdiq edilmiş "2016-2020-ci illerde Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluluğun artırılması üzrə Dövlət Programı"nın icrası muxtar respublikada işaxtarlanıclar sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğullüğün və özünüməşğullüğün təmin edilməsinə, əmək bazarının tələbine uyğun peşə hazırlığının təşkiline gəniş imkanlar yaratmaqdadır. Təkcə ötən il muxtar respublikada 2827 yeni iş yeri yaradılıb ki, bunun da 2782-i və ya 98,4 faizi dəmi iş yerləridir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təbliyindəki peşə-ixtisas təhsili müəssisələrinde 2753 nəfər müxtəlif peşələrə yiyələnib.

Muxtar Respublikada aparılan quruculuq-abadlıq, muzeylər, çoxsərlik tarixi abidələr, inkişaf etmiş infrastruktura, otellər şəbəkəsi və cinayətkarlığın olduqca aşağı səviyəsi bölgəni hem də turizm üçün çox cəlbedici bir məkana çevirmişdir. Bele ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət etmişdir.

Lakin tessüflər olsun ki, bu gün ölkəmizdə bezi şəxslər Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü şübhə altına alımaq, onun hüquqi statusuna kölgə salmaq istiqamətində uğursuz cəhdərər görərlər. İddianın biri bundan ibarətdir ki, guya Naxçıvanın MR-in mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə bir araya siğmir. Halbuki, azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalasdığını və anklav formada Azərbaycandan aralı düşdürüyünyü yaxşı bilir. Belələri anلامır ki, Naxçıvan MR-nin hüquqi statusu təkcə Azərbaycan konstitusiyası ilə müəyyənleşmişdir. 1921-ci ilde qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu hem də beynəlxalq hüququn ehətə dairəsinə daxil olur. Azərbaycan qanunvericiliyinə görə isə beynə-



nəlxalq hüququn yerli hüquq normalarına münasibətdə üstünlüyü mövcuddur. Yəni biz istəsek də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik. Ümumiyyətə, Naxçıvan MR-a qarşı bu tip cəhdələr hələ Mütəllibov və AXC-Müsavat dönməmində də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qondarma və antikonstitusional vəzifə də icad etmişdilər. Onların Naxçıvana göndərdiyi emissarlar regionda qarışılıq yaratmağa çalışıb, ictimai-siyasi sabitiyi pozmağa cəhd göstərildilər. Onlar bununla həm də Ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-güne yüksək nüfuzuna zərbə vurmaq məqsədi güdürdürələr. Buna nail olmaqdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olması müdədəsini konstitusiyadan çıxaraq Heydər Əliyevin siyasi perspektivinə mane olmağa çalışıdılardı. Lakin siyasi proseslərin sonrakı inkişafı onları bir daha haqsız çıxardı və xalq onları özlerini hakimiyətdən süpürüb atdı.

Diger bir əsəssiz iddia Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə yönəlib. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 136-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Bu konstitusion bir səlahiyyətdir və yalnız referendumda dəyişile bilər. Halbuki, bunu etmək üçün heç bir hüquqi-ictimai zərurət yoxdur.

Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan və cənab Vəsif Talibovun birbaşa diqqət və qayğısı ilə maddi-texniki təchizatı gündən-güne güclənen Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün sözün esl menasında düşmənə göz dağıdır. Bu ordunun təkcə ötən il keçirdiyi əməliyyat neticəsində yüzlər hektar vətən torpağı düşmən işgalindən azad edildi və hazırda əkin-biçinə yaralar hala gətirilərək bölgə əhalisinin rifahına xidmət edir. Habelə, yeni azad edilmiş yüksəkliklərdən Ermənistandan bütün strateji kommunikasiyaları birbaşa zərbə altındadır. Lakin əsaslıdır, qalır və düşməni vahimə içerisinde saxlayır. İndi bəzilərinin bu ordunun adına və ya funksiyalarına hər hansı kölgə salmaq cəhdı

düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bele iddialar yalnız təessüf doğurur və düşünürəm ki, onları əlavə şəhər etməyə ehtiyac yoxdur.

Bəziləri hətta Naxçıvan sərhədlərində Azərbaycandan gedən malların niyə görmükdə yoxlanıldığı suallını da verirlər. Bu şəxslər başa düşmür ki, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi olmadığı üçün tranzit ölkələrin ərazisində istifadə etməyi zəruri edir. Yad ərazilərdə isə yüklerin içərisinə ən təhlükəli əlavələr edilə bilər. Bu isə Naxçıvanın, onun əhalisinin təhlükəsizliyinə və sağlamlığına qarşı istənilən təxbəti töötətmək niyyətində olan bir sıra xarici dövlətləri şirnikləndirə bilər. Düşünürəm ki, bele adı həqiqətləri anlamamaq ele də çətin deyil.

Başqa bir həqiqətə uyğun olmayan arqument ondan ibarətdir ki, guya Naxçıvan MR-in rifah halını yüksəltmək üçün bölgə azad iqtisadi zona olmalıdır və deməli həm də sərhədlərində gömrüksüz ticarət etməlidir. Halbuki, Naxçıvanın yuxarıda da sadaladığımız yüksəlişdə olan iqtisadi göstəriciləri belə niyyətlərin tam əsəssiz olduğunu sübut edir və zəruriliyini ciddi şübhə altına alır. Habelə belə addımlar bölgəyə özü ilə bərabər malivəyə firildaçılarnı və müxtəlif kriminal ünsürləri də cəlb edəcəkdir. Eyni zamanda düşmən dövlətlərin keşfiyyat orqanlarının bölgədə fəallığı arta və Naxçıvan kimi strateji bir ərazinin təhlükəsizliyi tehdid altına düşə bilər. Bele bir şəraitdə milli-mənəvi dəyərlərimizə vurulacaq zərbənin isə ümumiyyətə heç nə ilə konpensasiya etmək mümkün olmaya bilər. Halbuki, Naxçıvan ölkəmizin kriminogen baxımdan ən sabit və cinayətkarlığın ən az baş verdiyi regionudur.

Bir məsələni de vurğulamaq yerinə düşər ki, ölkənin və onun hər hansı bir regionunun inkişafı ilə əlaqədar istənilən vətəndaş öz program və layihələrini müvafiq dövlət qurumlarına təqdim edə bilər. Zəruri təhlil və müzakirələrdən sonra təqdim olunmuş layihənin həyat qabiliyyətliliyi və vacibliyi mütləq dəyərləndirilir. Lakin əsaslıdır, qalır və düşməni vahimə içerisinde saxlayır. İndi bəzilərinin bu ordunun adına və ya funksiyalarına hər hansı kölgə salmaq cəhdı

Amma aydın məsələdir ki, xalqımızın və ictimai rəyin tələb və gözənlətləri tamam fərqlidir. Bele ki, Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvan bu gün möhtərem Prezidentimiz İlham Əliyevin və Naxçıvan Ali Məclisinin sədri hörməti Vəsif Talibovun uğurlu idarəciliyi sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamlı baxır və bu günkü nəqliyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görür.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədri olduğu və dönya 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən "Caspian European Club" 2017-ci ilde ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasetin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib.

Göründüyü kimi, 30 ilə yaxındır, blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: "...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsul on dəfəyə yaxın artıbdır. Bu, mənəcə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətlə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürekədən təbrik etmək istəyirəm".

Yuxarıda sadalananlar Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafə nail olunmasının göstəriciləri, böyük uzaq-görənliliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir. Hazırda Naxçıvanın her bir sakinin quruculuğunu, sosial-iqtisadi inkişafın, davamlı yüksəlşin real nəticələrini öz gündəlik həyatında hiss etməkdir.

23 fevral 2019-cu il

Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib



Fevralın 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildiriblər ki, gənc əsgərlər tətənəli şəkildə hərbi anda getirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himminin səslənməsi ilə başlayan mərasimde şəxsi heyeti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Vətənin, dövlətin mənəfəyi namine qanından və canından keçməyə həmişə hazır olan, bu xidməti-döyük fəaliyyəti ilə dəfələrlə nümayiş etdirən Azərbay-



can sərhədçisinin Heydər Əliyev dövlətçiliyinə hər zaman sadıq olmasını, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandani İlham Əliyev tərəfindən dövlət sərhədçilərinin mühafizəsi məsələlərinə böyük önəm verilməsi, ali diqqət ve qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin en müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandani İlham Əliyevin Ermənistən ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki temas xəttində yerləşən sərhəd döyük postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilmesi əmrini almağımız hər birimiz qürur hissə yaşıdadı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandani İlham Əliyevin Azərbaycan sərhədçisine etibar və etimadının növbəti ifadəsi olub. Azərbaycan Respublikasının dövlət sərhədçilərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı en yüksək səviyyədə icra etmek üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərber olunub, yaxın müddətdə sərhəd döyük məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işləri tam yekunlaşdırılacaq. Bu gün dövlət sərhədində, sərhəd döyük səngərlərində, ağır iqlim və relief şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyük ruhu, vətənpərvərliyi, düşmənə isə nifreti hədsiz və hüdud-suzdur. Əminəm ki, en yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında işgal altında olan torpaqlarımız düşmən tapağında azad ediləcək", - deyə E.Quliyev bildirib.



döyük səngərlərində, ağır iqlim və relief şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqətinin, döyük ruhunun, vətənpərvərliyinin, düşmənə nifretinin hədsiz və hüdud-suz olmasına xüsusi vurgulanıb.

2016-ci ilin aprelində eks-hükum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyük mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntə-

qələrinin, qərargahlarının darmadağın edilməsinə, düşmən üzərində qələbenin əldə olunmasına Azərbaycan sərhədçisinin ciddi töhfə vermesi qeyd olunub.

Ön yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımızın düşmən tapağından azad ediləcəyinə, düşmən üzərində son qələbenin əldə olunmasında Azərbaycan sərhədçisinin də böyük şərəflə iştirak edəcəyinə və azad ediləcək dövlət sərhədlərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunub.

Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə gö-

türən gənc əsgərlərə gelecek xidməti-döyük fealiyyətlərində yüksək nəticələrə nail olmaları arzulanıb. Çıxış edən valideynlər yaradılmış şəraite görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayyıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdırıblar.

Xidməti-döyük fealiyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub. Mərasim gənc əsgərlərin tətənəli marşla tribuna öündən keçidi ilə başa çatıb. Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladla-

rının Vətənə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalasmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fealiyyətinin böyük ehəmiyyət kəsb etmesini bildirib, oğullarının hərbi andı qəbul edərək keçirdikləri iftخار hissələri münasibətə hər bir valideyni təbrik edib.

Elçin Quliyev: "Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyük texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub"



Bu gün Azərbaycan Sərhəd Mühafizəsi en ciddi döyük texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunmuş, istenilən döyük tapşırıqları uğurla yerinə yetirməye qadir hərbi qurumdur. AZERTAC xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev xidmətin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimindəki çıxışında deyib.

E.Quliyev bildirib ki, qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəket Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nezaretinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunmuş en ciddi nailiyyətlərdəndir. Dövlət sərhədçilərinin etibarlı mühafizəsinin və müdafiəsinin təmin edilməsi sahəsində əldə olunan bütün nailiyyətlər, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturun yaradılması, sərhədçilər üçün lazımi xidmeti və məişət şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi qayğısının nəticəsidir. Hər bir hərbi qulluqçumuzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyətdir.

Qəlbində vətənpərvərlik və Ali Baş Komandana sadıqlik hissələrini daim yaşadan Azərbaycan sərhədçisi hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni Azərbaycana xidməti ilə qururludur.

"Ötən ilin dekabr ayında Ermənistən ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki temas xəttində yerləşən sərhəd döyük postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədçisinin müdafiəsinin həyata keçirilmesi əmrini almağımız hər birimiz qürur hissə yaşıdadı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhədçisine etibar və etimadının növbəti ifadəsi olub. Azərbaycan Respublikasının dövlət sərhədçilərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı en yüksək səviyyədə icra etmek üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərber olunub, yaxın müddətdə sərhəd döyük məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işləri tam yekunlaşdırılacaq. Bu gün dövlət sərhədində, sərhəd döyük səngərlərində, ağır iqlim və relief şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyük ruhu, vətənpərvərliyi, düşmənə isə nifreti hədsiz və hüdud-suzdur. Əminəm ki, en yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımız düşmən tapağında azad ediləcək", - deyə E.Quliyev bildirib.

Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdəş ölkə kimi özünü təsdiq edib

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir". Bu fikri Milli Məclisin deputati Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, respublikamızın bütün sahələr üzrə mühüm nailiyyətlərə imza atır. Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycanın regional və beynəlxalq nüfuzu artıb, geosiyasi, geoqrafisi və hərbi-geostrateji mövqeləri daha da güclənib.

"Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdəş ölkə kimi özünü təsdiq edib. Son 15 ilde Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artıb. Qeyri-neft sektor və qeyri-neft ixracı artıb. Bu uğurlar davamlı xarakter daşıyır. Ötən 15 il Azərbaycan Respublikasının müstəqillik tarixinin en uğurlu və en şanlı sehifəsidir. Bu dövrün nailiyyətləri yalnız iqtisadi, sosial və mədəni sferaların sürətli inkişafı ilə deyil, həm də cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən əsaslı islahatlar, institutional dəyişikliklər və innovasiyalara əsaslanan səmərəli dövlət idarəciliyi sisteminin yaradılması ilə səciyyələnir"-deyə, deputat qeyd edib.

Meliorasiya və su təsərrüfatı regionlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayır

Xalqımızın Ümummilli Lideri, müsəir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədönlü dövlət siyasetinin həyatə keçirilməsi, dövrün tələblərinə uyğun sistemi islahatların aparılması, içtimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addimları, səriştəli idarəciliyi nəticəsində, ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi, mütəmadi olaraq, təkmilləşdirilmiş, səmərəli dövlət idarəciliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqiliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın emin-amanlığını və rifah halının yüksəlməsini təmin etmişdir.

Azərbaycan iqtisadi və siyasi bir mərkəzə çevrilib

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və "Strateji yol xəritələri"nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsinə daha da genişləndirir. Sürtəti, yüksək templi bu irəliliyi dövlətin yürütdüyü daxili və xarici siyasetin düzgünlüğünün düşünülmüş olması və müsəir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nəqliyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etmesinin, xalqımızın da Möhtərəm Prezidentimizin strateji kursunun dəstəkləməsində, Ona olan inamının böyük rolu olmuşdur. Ölkəmizdə köklü iqtisadi islahatlar həyatə keçirilmiş, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. Bu layihələr həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmili infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir.

Meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nəqliyyətlərdə öz payı olan sahəyə, eyni zamanda, başlanılmış genişmiy়agası islahatların ünvanına çevrilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmərdə təmir-bərpə işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi, eləcə də, digər sahələrdə müvafiq tədbirlər həyatə keçirilmişdir.

Bəlli ki, bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunlığında suvarma kanallarının, 2,8 min km uzunlığında kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 423 min hektar sahəde torpaqların su təminatının və 257 min hektar sahəde meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 153 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürəndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 km-dən artıq mühafizə tədbirləri həyatə keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə, əhalinin içmeli suya olan tələbatının ödənilməsi üçün 2260 ədəd subartezian quyusu qazilaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göyçəpə) tikilmiş, eləcə də, ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zogalavaçay, Ləvain) təmir-bərpə



"Prezident İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazqınmağa sövq edir"

edilmişdir.

Respublikanın 8 rayonunda (Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik, Məsəllı və Yardımlı) içmeli su təchizatı və kanalizasiya sistemləri infrastrukturun bərpə və tikinti işləri davam etdirilir. "Samur-Abşeron suvarma sisteminin yeniden qurulması" layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-ci ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici Qurğunun bərpası, Samur çayı yaxınlığında Baş Sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lük hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yeniden qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektoruun 3-cü 28 km-lük hissəsinin tikintisi 2006-ci ildə başa çatdırılırla, Mil-Qarabağ Kollektoru ilə birləşdirilmişdir.

Meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşdırıb

Su və torpaq ehtiyatlarından istifade edilməsi səmərəliliyinin yüksəldilməsi istiqamətində su təsərrüfatı obyektlərində, mutəmadi olaraq, təmir-bərpə və təmizləmə işləri aparılır. Suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmiş, 400-dən artıq nasos stansiyaları əsaslı surətdə təmir-bərpə edilmiş, çay məcralarında 183 milyon kubmetr həcmində mərcətəmizləmə və nizamlaşma işləri yerinə yetirilmiş, 250 min kubmetr həcmində şax- daş, faşın- qamış və qabion bəndlər quraşdırılmış, daş-beton bəndlərde 295 min kubmetr həcmində təmir işləri görülmüşdür. Həyatə keçirilmiş məqsədönlü və uğurlu fəaliyyətlər nəticəsində, mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəye ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər artmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizmlər alınmışdır. Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü Su Anbarının istifadəyə verilməsi net-

qın sularına qarşı mübarizə və digər istiqamətlərde, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə de öz uğurlu fəaliyyətini davam etdirib. Səhmdar Cəmiyyəti üzrə bütün mənbələrdən ayrılmış vəsait hesabına 10 yeni və 33 keçid layihəsi üzrə layihələndirmə, əsaslı tikinti-quraqışdırma, yenidənqurma və bərpa işləri yerine yetirilib.

Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə eləqədar müvafiq sərvəncamlarının icrası olaraq, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin 7551 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 8,6 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, dəmir-beton üzüllük magistral kanalın 23 km qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılaç torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil Kanalının, davamı olaraq, onun 6 km-lük hissəsi qurğularla birlikdə tikilmişdir.

Sel və daşqın təhlükəli çayların zərəri təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Samur-Abşeron Kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların və Vəlvələçayda sugötürən qurğunun və Samur-



cəsəndə, son illerde yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının keskin azalmasına baxmayaraq, anbara toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yaranma biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Taxtakörpü Su Anbarı zonasında, ümumilikdə, nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılaç torpaqlardan 2017-ci ilin sonuna görəlmiş meliorativ tədbirlər nəticəsində, 20719 hektar (ondan 10970 hektar yeni suvarılan) sahə əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda, "Şabran Aqropark"a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

Sel və daşqın sularına qarşı mübarizə effektiv nəticələr verir

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüğün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də, aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapsırıqların icrası olaraq, Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daş-

Abşeron Kanalının kəsişməsində dükerin mühafizəsi məqsədi ilə tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda, respublikanın Goyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lenkoran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən en təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarlarının tikintisi işləri aparılmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətə qazqınmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub-saxlanması, lazımi seviyyədə istismarının həyatə keçirilməsi, təmir-bərpə işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səyələ çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzəri-lərə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.

ƏHMƏD ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin sədri

Bəşəriyyətə qarşı qanlı cinayət - Xocalı soyqırımı

“Səs” qəzətində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bu mövzuda dəyirmi masa keçirildi



“Səs” qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masa “Bəşəriyyətə qarşı qanlı cinayət - Xocalı soyqırımı” mövzusunda keçirildi. Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 27-cü ildönümündə həsr olunmuş dəyirmi masada Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Xocalı rayon icra hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev, Bakı Slavyan Universitetinin dosenti, DQMViN sabiq rəis müavini, istefada olan polkovnik Sadir Məmmədov, Xocalı sakini, mühərbiə veteranı, Erməni Təcavüzünün Tanidılması İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Səriyyə Cəfərova, AHB sədri Təhmasib Novruzov, Xocalı batalyonunun döyüşçüsü Murad Məhərrəmov, Xocalı sakini Mehriban Əliyeva, Səadət Zeynalova və Valeh Hüseynov iştirak edirdilər.

(Əvvəli ötən sayımızda)

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzətinin şöbə müdürü İlham Əliyev Xocalı soyqırımının baş verdiyi tarixi dövrə nəzər saldı. O bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermenistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-ci motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının, bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analogu olmayan soyqırımı akti həyata keçirib: “Ermenilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağdırılıb, 63 uşaq, 106 qadın və 70 qocan xüsusi amansızlıqla, işgəncərlər qətlə yetirilib, 8 ailəni tamamilə məhv ediblər. 114 nəfər itkin düşüb, 487 nəfər isə əllil olub”.

“Səs” qəzətinin əməkdaşı, onu da vurğuladı ki, bu hadise XX əsrin ən dəhşətli və qəddar facielerindən biri hesab edilir. Xocalı soyqırımı tarixdən bize məlum olan Babi-yar, Xatin, Liditse, Srebrenitsa soyqırımı faciələri ilə eyni seviyyədə durur.

BİZ ALI BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN ƏMRİNİ GÖZLƏYİRİK, NƏ

VAXT ƏMR OLUNSA, GEDİB TORPAQLARIMIZ İŞGALDAN AZAD EDƏCƏYİK

VALEH HÜSEYNOV:

- O vaxtkı iqtidarın bizi köməkliyi dəymədi və bizə silah verilmədi. Xocalı soyqırımı baş verməmişdən əvvəl, bilirdik ki, ermənilər hücum edəcəklər. Təbii ki, bu faciəyə qədər kəndlərimiz de alınmışdı. Küçə döyüşləri bizdə gedirdi. O hadisələr çox əziyyətlidir. Ermenilər artıq Boz dağa alaylarını, tanklarını yüksəldilər və biz onların işığını gördük. Hətta biz ermənilərlə eləqə saxlayaraq, bildirdik ki, sizi görürük. Həmin gün böyük faciə yaşandı. Biz meşəyə qalxdıq və yolda qalan köməksiz insanlara kömək etməyə başladıq. İnsanları çaydan keçirmek çox çətin idi. Arabir güclü alovla yanana Xocalıya da baxırdıq. Sonra Səlim adlı bir oğlanla birgə bir dağın zirvəsinə çıxıb, ordan ermənilərin qarşısını kəsmək istədik. Səlim-lə dağın zirvəsi ilə gelib Ağdamın Şelli kəndinə çatdıq. Əsgərəndə dözləməz əsirlək həyatın başladı. Cavanları seçib bir kamerada işgəncə verməyə başladılar. Məni gətirib ortada döydüler. Huşumu itirdim. Gözlərimi

açanda, tərpənə bilmədim.

Bu gün bu hadisələri danışmaq çox ağırdır. Hər birimiz Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Nə vaxt əmr verilsə, gedib torpaqlarımızı işgaldən azad edəcəyik. Aprel döyüşlərində biz hamımız Ağdərəyə qədər getdik, amma bizi buraxmadılar, çünkü bu gün bizim güclü nizamı ordumuz var.

“Səs” QƏZETİNİN ƏMƏKDAŞI:

- Azərbaycanın çətin günlərində qadınlarımız da mərd oğullarımızla berabər çiyinçiyinə vuruşaraq, mübarizlikləri ilə seçiliblər. Səriyyə xanım da bizim belə mübariz xanımlardandır. Səriyyə xanım, Xocalı soyqırımının dəhşətlerini yaşıyan bir insan kimi fikirlərinizi bilmək yaxşı olardı.

366-Cİ MOTOATICI ALAYININ ŞƏXSİ HEYƏTİNİN VƏ HƏRBİ TEKNİKASININ QARŞISINDA BİZİM HƏRBİ SURSATIMIZ OLМАДI

SƏRİYYƏ CƏFƏROVA:

- İlk olaraq, “Səs” qəzətində Xocalı soy-

qırımının 27-ci ildönümü münasibəti ilə belə bir dəyirmi masa keçirdiyinizə görə, təşəkkürümüz bildirirəm. Məndən əvvəl danişan Xocalı sakini Xocalı soyqırımından əvvəl, eləcə də, faciə baş verən günü törədilən hadisələrin necə cərəyan etdiyini vurguladılar. Biz Xocalı sakini topların, tankların və raketlərin qarşısında əliyalın idik. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Mən orada əzizlərimi itmişəm. O zaman bizim merd, qorxmaz oğullarımız var idi. Amma nizami ordunun olmasına, o dövrde hakimiyyətdə olan anarxiya bizim torpaqların işğalı ilə nəticələndi. 366-ci motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının qarşısında bizim hərbə sursatımız olmadı. Təsəvvür edin, böyük, hər cür silah-sursatla təchiz olunmuş alayın qarşısına qəhrəman xocalılar hansı silahlarda çıxmışdır. Xocalılar, sadəcə olaraq, vətəndaşlıq şücaəti göstərdilər. Fikrimcə, o dövrə dərəbərliyin qətiyyətsizliyi və principial mövqə göstərməməsi vəziyyətin bu qədər gərginləşməsinə səbəb oldu. O vaxtkı Azərbaycan rəhbərliyinin prezident kürsüsü iddiasında olması çox faciələrə getirib çıxardı. Qanlı qırğından sağ qalan əhalı dağlara və meşələrə qaçırdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları gülləleyir, əla keçənləri amansız işgəncərlərə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Xocalı soyqırımının episodları insanı dəhşətə getirir. Bir neçə saatın ərzində tarixi bir şəhər yerlə-yeşsan oldu. Mən yeganə qadın olaraq, hərbi reportyor Xocalıdan sonra yenidən cəbhəyə qayıtdım. 1994-cü ilə qədər cəbhə bölgələrində hərbi reportyor işləmişəm. Bu gün işğal altında olan torpaqlarımızın azad olunması uğrunda vuruşmağa hər kəs hazırlıdır. Biz o torpaqları və Xocalını işğaldan azad etməliyik.

XOCALI SOYQIRIMI AĞIRLIĞINA, VƏHŞİLİYİNƏ VƏ AMANSIZLIĞINA GÖRƏ, BƏŞƏRIYYƏTƏ QARŞI TÖRƏDİMLİŞ ƏN BÖYÜK CİNAYƏTLƏRDƏNDİR

XƏLİL VƏLİYEV:

- Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə, bəşəriyyətə qarşı töredilmiş cinayətlər sırasında xüsusi yer tutur. Qeyd edim ki, o ərefədəki vəziyyət birdən-birə yaranmayıb. Bu münəqişə ilə bağlı ermənilərin apardıqları hazırlığın nəticəsi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşıyan iki-üç məntəqədən keçmək lazımdı. Yəni Xocalı, bütünlükdə, erməni yaşayış məntəqələrinin mühəsirəsində idi. Belə ki, 5 kilometr məsafədən şərqi Əsgəran iddi, yuxarıda - 10 km məsafədən Xankəndi və ətrafda 20-dən çox erməni yaşayış məntəqələri yerləşirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Xocalıya həcuma gələn xüsusi təlimatlanmış və silahlanmış canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin elində bir el pulemyotu, ov tüfəngləri, bir neçə avtomat silahı var idi. Son ana qədər vətəni tərk etməyiylər. Vətəni qoyub çıxmış xocalılarının heysiyatına toxu-

Bəşəriyyatə qarşı qanlı cinayət - Xocalı soyqırımı

“Ses” qəzətində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bu mövzuda dəyirmi masa keçirildi



nurdu. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali oldu. Yəni qocalar, uşaqlar və qadınlar.

Ermənilərin törətdikləri əməllərin ən dəhşətli Xocalı soyqırımı oldu. Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə, bəlli olur ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdür. Belə ki, Xocalı Dağılıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük manə rolunu oynayır. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın tələyində ən ağır və ağrı-acılı anlarından biri kimi yaşandı. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi.

Erməni şovinist millətçilərinin həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifret və terror ideologiyasının dünya üçün təhlükə yaratması diqqətə çatdırılmalıdır.

SOYDAŞLARIMIZIN XÜSUSİ AMANSIZLIQLA QƏTLƏ YETİRİLDİYİ O QIS GECƏSİNİN DƏHŞƏTLİ ANLARI HƏR BİR AZƏRBAYCANLININ QAN YADDAŞINA ÇÖKÜB

MEHRİBAN ƏLİYEVƏ:

- Dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixinde ən ağır cinayətlərdən birini - Xocalı soyqırımı törədilər. Xocalıda terror əməliyyatının planı əvvəlcədən hazırlanmışdı. Erməni quldur birləşmələri şəhəri mühasirəyə almış, bütün avtomobil yolları bağlanmış, cığır və keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziye yalnız havadan daxil olmaq mümkün idi ki, bu da, böyük risk tələb edirdi. Faciənin baş verməsindən xeyli əvvəl, artıq şəhərdə vəziyyət çox gərgin idi. Hətta şəhərə elektrik enerjisinin verilməsi də dayandırılmışdı. Ciddi ərzaq və dava-dərman çatışmazlığının yaranmasına baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Əksinə, əli silah tutan hər bir Xocalı sakinini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. Şəhəri erməni quldurlarından avtomat və ov tüfəngləri ilə silahlansmış yerli sakinlər və milis qüvvələri qoruyurdular. 1992-ci il fevralın 25-də

gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-ci motoatıcı alayı ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhəre güclü hücumu keçdi. Əvvəlcə şəhər top ateşinə tutulmuşdu. İnsanlara olmazın işgəncələr verirdilər. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları, hər bir azərbaycanının qan yaddaşına ələ çökəməsdür ki, bu hadisələri kiminsə unutmağına inanmaq qeyri-mümkündür. Təbii ki, bu tarixi gündə törətdilən vəhşiliklər insanlarda erməni terrorizmine, onların işgalçılıq siyasetinə, insanlığa siğmayan əqidə və məsləkine qarşı dərin nifret hissi oyadır.

TƏHMASİB NOVRUZOV:

- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. 1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixinde misli görünməmiş daha bir soyqırımı aktı yaşanmışdır. Xocalı iqtidarla müxalifət arasındaki həkimiyət uğrunda mübarizə məkanına çevrilmişdi. İqtidar bu faciənin baş vermesinin qarşısının alınması istiqamətində heç bir əməli iş görmədi. Ermənilər sovet hərbi birləşməsinin köməyi ilə Xocalı sakinlərinə vəhşicəsinə divan tutdular. Əliyalın insanlar, körpələr və qadınlar düşmən qarşısında müdafiəsiz qalaraq öldürüldürlər.

Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağılıq Qarabağ bölgəsini zəbt etmek məqsədilə Ermenistanın apardığı işgalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliye qarşı törədilmiş soyqırımı cinyətlərinin miqyasına görə, ən dəhşətlişidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqdə məqsədi, bir tərəfdən, Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli manəndən aradan qaldırmaq, digər tərəfdən isə, Xocalı şəhərini yer üzündən birdəfəlik silmək olmuşdur. Çünkü Xocalı Azərbaycan tarixinin qədim dövrlərində inдиye qədər tarix və mədəniyyət ənənələrini özündə eks etdirirdi. Xocalının işğal olunmasına ermənilər uzun müddət hazırlıq işləri aparmışdır. Xocalıda baş verənlər isə, misli görünməyen insan qırğını idi. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Belə ki, Azərbaycan



diplomatiyası soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin çatdırılması istiqamətində intensiv işlər aparılır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev səyi ilə Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təskilatçılarının və icraçılarının layiqince cəzalandırılması istiqamətində tədbirlər həyata keçirilir.

Ümummilli Liderimiz Heydər Əliyevin uzaqqorən siyasetinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayesinde dünyanın bir sıra ölkələrində Xocalı soyqırımdan bəhs edən tədbirlər keçirilir və abidələr ucaldılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq seviyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağılıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımı dünaya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış, bütün dünya birliyi tərəfindən dəstəklənən "Xocalıya ədalət" kampaniyasını genişləndirməkdə məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünaya ictimaiyyətinə çatdırmaqdır. Getdikcə dünaya ictimaiyyəti başa düşür ki, Ermənistən siyasetinin əsasında terrorçuluq və işgalçılıq siyaseti dayanır. Vaxt gələcək, ermənilər günahsız Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə tarixin ədalət məhkəməsi qarşısında da yanacaqlar.

ERMƏNİSTANIN HƏRBİ-SİYASI TƏCAVÜZÜ DÜNYA İCTİMAİYYƏTİ TƏRƏFINDƏN İTTİHAM EDİLMƏLİDİR

SƏADƏT ZEYNALOVA:

- Ermənilərin şəhərə daxil olmaları neticəsində, Xocalı tərk etmək məcburiyyətində qalan köməksiz insan daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildi. Düşmən hərbi texnika və qüvvə baxımından, bizdən bir neçə dəfə çox olduğunu, Xocalı şəhəri işğal edildi. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Evlər-eşiklərə od vuruldu, torpaq qana qərq edildi. Düşmən rəhm diləyen qocaya, xəstəyə və qadına da aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Aram-

sız gülə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələre, dağlara üz tutanların çoxusu yolda dondu və qar uçqunlarına düşdü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara və meşələrə qaçı. Dinc əhalini təqib edən silahlı ermənilər onları gülələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayət cəzasız qalmamalıdır. Ermənistən hərbi-siyasi təcavüzu dünaya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

MURAD MƏHƏRRƏMOV:

- Tarixin həle invidək şahidi olmadığı bu soyqırımı ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərlər. Onlar Xankəndidə qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin, ələxüsus da, 366-ci alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və soyqırımı törədərək, bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məz-lum, yaziq, türkərin təqiblərinə məruz qalan bir xalq" kimi təqdim edən ermənilər bədnəm xisətlərini, iç üzlərini açıb bütün dünyaya göstərdilər. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucaldır. Abidə rəmzi mənə daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstüne qaldıran ananın feryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Bu gün dünaya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biri kimi müyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımı obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasetin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanınması barede qərar qəbul edilib.

Nəzakət ƏLƏDDİNQİZİ

Azərbaycanın milli statistika sistemi təkmilləşdirilir



Dünən Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Al-nin dəstəyi" layihəsi çərçivəsində konfrans keçirilib. Layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitörinq prosesində tələb olunan dəha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinin potensialının gücləndirilməsidir. Buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Al standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam edirilir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, müasir Azərbaycanın dünyada inamlı irəliləyən, qlobal maliyyə-iqtisadi böhranından uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanıldığı bilidir. Tahir Budaqov Dövlət Statistika Komitəsinin uğurla həyata keçirdiyi iki Twinninq layihəsindən sonra "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Al-nin dəstəyi" layihəsinin də rəsmi statistikanın təkmilləşdirilməsinə töhfə və daha effektiv statistika sisteminin yaradılmasına təkan verəcəyinə əminliyini bildirib.

Layihə üzrə Al-nin tərəfdən ölkələrindən biri kimi çıxış edən Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lape-niene Avropa Statistika Sistemində statistik biznes proseslerin inkişafı və standartlaşdırılması sahəsində təcrübəsi ile bölüşüb, layihə çərçivəsində keyfiyyətin idarə edilməsi

sahəsində Litva Statistika Departamentinin təcrübəsinin öyrənilməsi məqsədi ilə 2018-ci ildə Dövlət Statistika Komitəsi mütəxəssislərinin bir qrupunun bu ölkəyə təlim səfərini, litvai ekspertlərin isə, ölkəmizə səfərinin baş tutduğunu vurğulayıb.

Iqtisadiyyat Nazirliyinin İqlisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayet Veliyev "Azərbaycanın iqtisadi inkişafını dəstekləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar" və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdövsü Fikretzadə "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi" mövzusunda çıxışlar ediblər.

İkinci sessiyada layihə üzrə fealiyyətlər və aralıq nəticələr təqdim olunub, "ICON" İnstitutunun Statistika şöbəsinin rəhbəri Ronald Delemon, layihənin qrup rəhbəri Raimantas Juozas Vaicenavicusun çıxışları dinlənilib. Qeyd olunub ki, 2020-ci ildə başa çatacaq bu layihə 4 komponenti əhatə edir. Bunlar "Makroiqtişadi göstəricilər üçün istehsal indekslerinin təkmilləşdirilməsi və istehsalçı qiymət indekslerinin əhatə dairəsinin genişləndirilməsi", "Statistik məlumatların beynəlxalq səviyyədə və sektorlar arasında müqayisə olunmasına imkan yaratmaq məqsədi ilə müəyyən edilmiş sahələrdə mövcud beynəlxalq statistik təsnifatların tətbiqi", "Al tərəfindən maliyyələşdirilmiş Twinninq layihəleri və digər tərefdəşliqlər neticəsində, təkmilləşdirilmiş mövcud statistik fealiyyətlərin həyata keçirilməsi", "Keyfiyyətli statistikanın istehsalı üçün DSK-da çalışan və digər maraqlı tərəflər ilə fealiyyət göstərən statistiklərin və digər həmkarların potensialının təkmilləşdirilməsi" komponentləridir.

İNAM HACIYEV



"Ədalət harayı - Xocalı soyqırımı" filmi nümayiş olunub



Dünən Mənəvi Dəyərlərin Təbliği Fondu, Xocalı Rayon İcra Hakimiyəti və Səs Media Qrupunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ilönümü-nə həsr olunmuş konfrans keçirilib. SİAnın verdiyi məlumatə görə, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, "Səs" informasiya Agentliyinin re-daktoru İsmayıyl Quliyev, Xocalı Rayon İcra Hakimiyətinin rəsmi nümayəndəleri, hadisə şahidləri və KİV nümayəndəleri iştirak edib.

Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfrans iştirakçıları "Səs" Internet Televiziyanın hazırladığı "Ədalət harayı - Xocalı soyqırımı" filmine tamaşa ediblər.

Mərasimi giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondu icraçı direktoru Mehman İsmayılov bildirib ki, Ulu önder Heydər Əliyev hakimiyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətlərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasi, onun soyqırım kimi tanınması üçün məqsədönlü və ardıcıl fealiyyət göstərir.

Heydər Əliyev Fondu vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fealiyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampanyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dönyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dönyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır".

Daha sonra digər çıxış edənlər baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasetinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmüş ən ağır cinayət olduğunu diqqətə çatdırıb. Onlar soyqırımıının baş vermesində erməni təcavüzkarları ilə yanaşı o zamankı siyasi rəhbərliyin də məsuliyyət daşıdığını bildiriblər.

Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qıraq obyektinə çevriləcəyinə, Xocalı qətlərinin təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdularına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpə olunacağına eminlik ifadə olunub. Konfransın sonunda Fond tərəfindən Xocalı soyqırımı zaman yaxınlarını itirmiş şəxslərə ərzəq yardımı olunub.

"Paşinyan Tumanyanın ideyalarını ermənilərinə örnək göstərir"



Mübariz Əhmədoğlu

kimi tanıyırlar.
Ovanes Tumanyan XX əsrin

evvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşıapardığı mühəbirədəki sülhəyaradıcı roludur. O.Tumanyan o zaman at bellində özermənilərinin yanına gedərək onları gürcülərə və azərbaycanlılara qarşılışmamağa çağırırdı. Cənubi Qafqaz regionuna münaqışəni Osmanlı imperiyasından qovulan, İran imperiyasının tərkibində köçürülen ermənilər gətiriblər. O.Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğataparırdı.

N.Paşinyan O.Tumanyanın yubileyinin Dağlıq Qarabağda keçirildiklə, xüsusiət qondarma qurumun de-fakto prezidenti B.Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə barışığın vacib olduğu mesajını çatdırmaq istəyir. Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız Yerivanda keçirildi. Bu, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə də bir cəhd kimi dəyərləndiriləbilər

Dağlıq Qarabağ tənzimlənməsinə getməyen Ermənistən tarixi şərəfsizliyə sürüklenəcək. Ermənilər bu torpaqlarda qala bilməcəklər. Ermənistən müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girecəkdir. Dağlıq Qarabağda Ermənistən O.Tumanyanın ideyalarının gəlməsi müsbət haldır. Ermənistən Dağlıq Qarabağda destruktivideyalar axını davam edəcəyi təqdirdə Paşinyan özü Laçın koridorunu bağlatdırı bilər. Bəlkə də Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistən ikisi birlikdə Laçın koridorunu bağlaşınlar və bununla da O.Tumanyanın ideyalarının Dağlıq Qarabağ tənzimlənməsinə Ermənistəndən heç kəs maneçilik edə bilməsin.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunması elmi və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir



Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun yap.org.az-a müsahibəsini ixtisarla təqdim edirik

- Möhsün müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsini necə dəyərləndirsiniz?

- Əvvəlcə qeyd edim ki, Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqqor siyasetini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti hörməti İlham Əliyev ana dilimiz və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm addimlara atıb. Bu addimlardan biri de Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı idi. Ona görə ki, əsərlərinin ümumbeşəri fikirləri yüksək poetik şəkildə ifadə eden mütəfəkkir-şairimiz İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqtəyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə, layiqince qeyd olunması məqsədile 11 yanvar 2019-cu il tarixində "2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi" haqqında daha bir Sərəncam imzaladı. Hər iki Sərəncamı Prezidentin ədəbiyyatımıza xüsusi diqqət göstərməsinin əyni sübutu kimi qiymətləndirmək olar.

Prezident İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndəsi İmadəddin Nəsimi ərsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni hayatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Eyni zamanda Azərbaycan ədəbi dilinin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın şərəfinə Prezidentin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunması Azərbaycanın elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

- Möhsün müəllim, görkəmli şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edib. Bu haqda nə deyə bilərsiniz?

- Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Ulu önder hələ respublikaya rəhbərliyinin birinci döñəmində elmə, mədəniyyət, ədəbiyyata və incəsənətə, xüsusi də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yönələr sərənənlərə, məqsədönlü tədbirlər həyata keçirildi.

rib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolü nəzərə alan Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib.

Məlum olduğu kimi, Ulu önder Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə 1969-ci ilin 14 iyulunda gelib. Nəsiminin anadan olduğu tarix ise 1369-cu ilə təsadüf etdiyindən əslində onun 600 illik yubileyi 1969-cu ildə qeyd olunmayıdı. Təbii ki, Ulu önder rəhbərliyə gələn kimi Nəsiminin adının əbdiləşdirilməsi yönündə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi mümkünüz id. Bu səbəbdən Nəsiminin 600 illik yubileyinin təntənəli şəkilde qeyd olunması 1973-cü ildə baş tutub.

Bələliklə, məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi sayəsində İmadəddin Nəsiminin 600 illik yubileyi Azərbaycanda təntənəli surətdə qeyd edilib. Bununla yanaşı, Ulu önder 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlərin planına daxil edilməsinə nail olub. Həmin tədbirlər zamanı şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Yubiley çərçivəsində Azərbaycanda şairin əsərləri əreb, fars, ingilis və başqa dillərə tərcümə olunub, onun ərbəcə və farsca yazdığı bəzi əsərləri ise doğma ana dilimizə tərcümə edilərək nəşr olunub. Həmçinin mənim ustadım, görkəmli alim Cahangir Qəhrəmanovun redaktəsi ilə Nəsiminin əsərlərinin 3 cildde elmi-təqnid mətni çap olunub.

Bundan əlavə, 600 illik yubiley çərçivəsində Nəsiminin adının o vaxt Azərbaycan Elmlər Akademiyasının Dilçilik Institutuna verilməsi de təsadüfi deyil. Çünkü Nəsimi ərsinin araşdırılması yönündə aparılan bütün tədqiqatlar sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixində, onun zənginləşməsində dahi şairin böyük xidmətləri olub. Buna görə onun adının əbdiləşdirilməsi məqsədile 1973-cü ildə bizim İnstituta Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə "Nəsimi" bədi filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb.

Ümummilli liderin həmin təşəbbüsünü sözün əsl mənasında Ulu önderin xalqımızın şairinə sahib çıxmazı baxımından da yüksək dəyərləndirmək olar. Çünkü o dövrə Nəsimini öz adlarına çıxmış istəyənlər vardi. Məsələn, Türkmenistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hettə indi de belə cəhdler olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikenlər olduq-

ca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ile bütün dünyaya elan edilmiş, tanıdlılaşdırılmış Ulu öndərin üzəqgörən və müdrik siyasetinin neticəsi idi.

Bələliklə, Nəsiminin yubileyinin ona layiq şəkildə qeyd edilməsi Ulu öndərin ədəbiyyatımıza na dərəcədə böyük dəyər verdiyinin əyni sübutudur. Onun layiqli davamçısı hörməti Prezidentimiz İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli ve "2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təqdim edirik.

- Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn tədbirlərin keçirilməsi və müvafiq işlərin görülməsi yönündə rəhbərlik etdiyiniz institutun qarşısında hansı mühüm vəzifələr durur?

- Təbii ki, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunması ustadın adını daşıyan Dilçilik Institutundan böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi yönündə planlaşdırılan tədbirlər üzrə məsuliyyətimizi daha da artırır. Belə ki, möhtərem Prezidentimiz "2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi haqqında" Sərəncamından əvvəl imzaladığı 15 noyabr 2018-ci il tarixli Sərəncamı bizim, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) humanitar sahə üzrə fəaliyyət göstərən institutlarının bütün əməkdaşları, o cümlədən şərqşünaslar, dilçilər, ədəbiyyatşünaslar qarşısında mühüm vəzifələr qoyur. Ona görə de 15 noyabr 2019-cu il tarixli Sərəncam imzalanan kimi biz Nəsimi ərsinin araşdırılması yönündə hazırlanmış işlərinə başladıq.

Bizim İnstitut, əsasən, dilçilik üzrə araşdırımlar apardığı üçün Nəsiminin ana dilində yazdığı bütün əsərləri üzrə Azərbaycan dilində mükəmməl və geniş izahlı lüğətinin hazırlanması işlərinə başlamışq. Onu da deyim ki, Nəsimi yaradıcılığında hər hansı bir sözün sufi, hürufi, fəlsəfi mənalarda işlədilməsi təcrübəsinə rast gəlinir. Ona görə de belə bir izahlı lüğətin nəşr olunmasına ehtiyac var. Azərbaycanda ilk dəfədir hazırlanması nəzərdə tutulan həmin lüğətde sözlərin bütün mənələrini eks etdirməyə çalışacaq.

Diger hazırlıq işlərə gelincə, institutumuzda Nəsiminin dilini hərəkəflə tədqiq etmek üçün "Nəsimi dil araşdırımları qrupu" yaradıldı. Diger hazırlıq işlərə gelincə, institutumuzda Nəsiminin dilini hərəkəflə tədqiq etmek üçün "Nəsimi dil araşdırımları qrupu" yaradıldı.

masi nəzərdə tutulub. Nəsiminin əsərlərini hərtərəfl, geniş şəkildə araşdırmaq və bu işlərin əsasında Nəsimi haqqında ayrıca araşdırımlar toplusu nəşr etdirmək planları var. Bununla yanaşı, İnstitutumuzda Nəsiminin əsərlərinin dili üzrə müxtəlif mövzularda tədqiqatlar aparılıb. Bu tədqiqatların eks olunduğu monoqrafiyanın çap olunması nəzərdə tutulur.

Nəsimi daha geniş şəkildə təbliğ etmək üçün ilk növbədə şairin 600 illik yubileyi çərçivəsində əreb əlibası ilə nəşr olunan əsərlərinin elmi-təqnid mətninin 3 cildlilikin yeni olavelərlə tam şəkildə latın qrafikasında nəşri de nəzərdə tutulur. Çünkü Nəsiminin ele əlyazmalari var ki, onları 1973-cü ildə əldə etmək mümkün olmayıb. Sevinçli hal odu ki, hazırda Nəsiminin dünyasının müxtəlif kitabxanalarında saxlanılan əlyazmaları aşkarlanıb və indi onları əldə etmək imkanımız var. Onları tədqiq edib, Nəsimi əsərlərinin yeni elmi-təqnid mətni çoxcildiliyinə əlavə etmək olar. Diger tərəfdən, Nəsiminin yaşadığı dövrə və sonradan "Nəsimi" təxəlüsü ilə yazarlar çox olub. Buna görə de həm ədəbiyyatşünasların, həm də mətnşünasların qarşısında tələblər qoyulmalıdır ki, müxtəlif variantları olan qəzəllərin əlyazmalarının kime məxsusluğunu diqqətlə araşdırılsınlar və mübahisəli mətnlərin Nəsimiye aid olub-olmamasını dəqiqliyə etməyən etsinler.

Ümumiyyətə, müasir təleblər əsasında Nəsiminin əsərlərinin neşrine, o cümlədən yeni akademik və izahlı neşrine ehtiyac var. Belə ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərbəcə yazıb. Nəsiminin ana dilində və farsca olmaqla iki divanı bize qəlib çatıb. Azərbaycan dilində olan divanı dəfələrlə nəşr olunub. Farsca divanı ilk dəfə şərqşünas-alim Rüstəm Əliyev tərəfindən İran'da aşkar edilib və farsca nəşr edilib. Amma bir neçə şeirindən başqa, farsca divanı Azərbaycan dilinə tərcümə olunmayıb. Eyni zamanda onun farsca yazdığı əsərləri tam araşdırılmayıb, bütövlükde nəşr edilməyib. Əreb dilində yazdığı əsərləri indiyə qədər tərcümə edilməyib, çap olunmayıb. Bu il işlərinin heyata keçirilməsi planlaşdırılır.

Qeyd olunanlardan belə bir nəticə çıxarıqlar olur ki, AMEA-nın humanitar sahə üzrə alımları qarşısında böyük vəzifələr durur. Bu vəzifələrin bir qismi - Nəsiminin əsərlərini, felsefəsini, Azərbaycan ədəbiyyatı tarixində yerini, əhəmiyyətini, dilimiz inkişafında, zənginləşməsində xidmətlərinə əsərlərinə başlıdır.

Bundan əlavə, düşünürəm ki, Nəsimini nəşr olunacaq kitablara gəlincə, AMEA-nın müvafiq institutları tərəfindən "Nəsiminin həyat və yaradıcılığı" adlı monoqrafiyanın, "Nəsimi-650" elmi-biblioqrafiq göstəricisinin, Nəsiminin indiyə qədər tərcümə olunmayan "Müqəddimətül-həqayiq", "Qiyanatname" əsərlərinin tərcümə edilməsi və Azərbaycan dilində çap olunması, Nəsiminin farsca divanının setri tərcüməsi və neşrinin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər planında, həmçinin Nəsiminin şəxsiyyəti, həyat və yaradıcılığı ilə bağlı dövri mətbuatda məqalələrin nəşri və alımların televiziya verilişlərində çıxışlarının, Nəsiminin həyat və yaradıcılığını əhatə edən sərginin, habelə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İmadəddin Nəsimi-650" mövzusunda kitab sərgisinin təşkili de nəzərdə tutulur. Həmçinin Nəsiminin əlyazmaları saxlanılan xarici ölkələrin arxivlərində işləmek və sənədlərin surətlərini əldə etmek məqsədile AMEA-nın əməkdaşlarının İran, Türkiye, Fransa, Böyük Britaniya və digər ölkələrə ezamiiyyətləri təşkil ediləcək. Nəsimi yaradıcılığının yeni nümunələrinin ictimaiyyətə çatdırılması yönündə bu işlərin mühüm töhfələr verəcəyinə əminik.

habelə rəhbərlik etdiyiniz institutun da üzərinə xeyli iş düşəcək.

- Qeyd olunan işlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli və 11 yanvar 2019-cu il tarixli Sərəncamlarının icrasından irəli gələn məsələlərin həlli və eyni zamanda İmadəddin Nəsiminin 650 illik yubileyinin layiqinə qeyd olunması məqsədile AMEA-nın Rəyasət Heyətinin 6 fevral 2019-cu il tarixli qərarı ilə müvafiq Tədbirlər planı hazırlanıb. İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması çərçivəsində Nəsimi adına Dilçilik İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Nəsimi dünyası: ədəbi irsi və poetik dili" mövzusunda müstərek konfrans keçirəcək. May ayında keçirilməsi nəzərdə tutulan konfransda həm ədəbiyyat, həm də dil məsələləri işqıllandırılacaq.

Bununla yanaşı, Tədbirlər planı çərçivəsində cari il ərzində Felsefə İnstitutunun təşkilatçılığı ilə "Şərq-müsəlman felsefəsində Nəsiminin rolü" mövzusunda respublika elmi konfransı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Ey Nəsimi, cahani tutdu sözün..." mövzusunda II beynəlxalq konfrans keçiriləcək. Həmçinin M.Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə "İmadəddin Nəsimi: səleflər və xələflər - orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri" mövzusunda respublika elmi konfransı və Folklor İnstitutunun təşkilatçılığı ilə "Nəsimi və folklor" mövzusunda elmi konfrans, habelə A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə iyun ayında Şamaxı şəhərində "İmadəddin Nəsiminin dövrü: Azərbaycanın ictimai-siyasi həyatında onun yeri və rolü" mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Bu konfranslarla yanaşı, digər institutlar və müzeylerdə Nəsiminin yaradıcılığına həsr olmuş sessiya, dəyirmi masa və gecələr keçirilməsi nəzərdə tutulur.

Nəsiminin yubileyi çərçivəsində nəşr olunacaq kitablara gəlincə, AMEA-nın müvafiq institutları tərəfindən "Nəsiminin həyat və yaradıcılığı" adlı monoqrafiyanın, "Nəsimi-650" elmi-biblioqrafiq göstəricisinin, Nəsiminin indiyə qədər tərcümə olunmayan "Müqəddimətül-həqayiq", "Qiyanatname" əsərlərinin tərcümə edilməsi və Azərbaycan dilində çap olunması, Nəsiminin farsca divanının setri tərcüməsi və neşrinin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər planında, həmçinin Nəsiminin şəxsiyyəti, həyat və yaradıcılığı ilə bağlı dövri mətbuatda məqalələrin nəşri və alımların televiziya verilişlərində çıxışlarının, Nəsiminin həyat və yaradıcılığını əhatə edən sərginin, habelə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İmadəddin Nəsimi-650" mövzusunda kitab sərgisinin təşkili de nəzərdə tutulur. Həmçinin Nəsiminin əly

23 fevral 2019-cu il

BSU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

Bakı Slavyan Universitetində İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ibtidai təhsil kafedrasının dosenti Şükufə Ağakışiyeva bildirib ki, tədbir "Auditoriya+" layihəsi çərçivəsində keçirilir. Ş.Ağakışiyeva "Auditoriya+" barədə məlumat verərək, kafedra tərəfindən layihə çərçivəsində tələbələrin intellektual səviyyəsinin artırılması məqsədilə məraqlı tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdürü, professor İsmayıllı Məmmədov "Ana dilimiz güvən yerimizdir" adlı məruzə ilə çıxış edib. İ.Məmmədov deyib ki, cəmiyyətdə Azərbaycan dili ilə bağlı müsbət fikir yaratmaq, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat iş-



lərinin aparılması günümüzün aktual məsələlərində birinə çevrilib. BSU-nun Müasir Azərbaycan dili kafedrasının müdürü, professor İkram Qasımov "Ana dilimizi qoruyaq" mövzulu məruzəsində Prezident İlham Əliyevin ana dili ilə

bağlı apardığı siyaset neticəsində, Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın, artıq dilimizə nüfuz etdiyini deyən İ.Qasımov, qeyd edib ki, dil sahəsindəki ciddi problemlərdən biri de televiziya

kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır.

Tədbirdə çıxış edən Türkologiya kafedrasının müdürü, dosent Şaban Hüseynov milli mətbuatımızın ana dilinin təmizliyinin göstəricisi

olduğunu deyib, dilin saflığının qorunub-saxlanmasında gənclərin qarşısında mühüm öhdəliklər da yandığını diqqətə çatdırıb.

BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdürü, Türkologiya kafedrasının dosenti Dürdənə Əliyeva "Müəllim və ana dili" mövzusunda çıxış edərək, təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunub. O bildirib ki, müəllimin öz nitqində dialekt və şivələrdən istifadə etməsi dilimizin nöqsan və qüsurlarla gənc nəslə aşilanmasına getirib çıxarıb. İbtidai təhsil kafedrasının dosenti Cimnaz Məmmədova "Ana dili ruhumuz, eşqimiz, sərvətimizdir" adlı çıxışında milli şurun və milli kimliyimizin formallaşmasında ana dilimizdə olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyini qeyd edib. Ana dilini milli sərvətimiz adlandıran Ç.Məmmədova gəncləri bu sərvəti yad dillerin təsirindən qorumağa səsləyib.

Tədbirin sonunda BSU tələbələri tərəfindən ana diline həsr olunmuş şeirlər səsləndirilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

ZÜMRÜD

Ağcabədidə Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir



YAP Ağcabədi rayon təşkilatı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə silsilə tədbirləri davam etdirir. Təşkilatın növbəti tədbiri Qarabağ Müharibəsi Əlli illəri və Şəhid Ailələri İctimai Birliyi, Mübariz Veteranlar İctimai Birliyi, Qazi Veteranları ilə birgə rayon ərazisində yerləşən "N" sayılı hərbi hissədə keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər Xiyabanına gələrək, şəhidlərin məzarı üzərində tar çıçeklər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. "N" sayılı hərbi hissənin atıcılıq mərkəzində Ağcabədi rayon məktəbliləri və gənc əsgərlərin iştirakı ilə atıcılıq yarışı keçirilib və qaliblər müəyyən edilib.

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Rövşən Əhmədov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib: "Bu qətlamin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən, məhz soyqırımı olduğunu təsdiqləyir. Bu soyqırımı neticəsində,

613 qətlə yetirildi, 1275 əsir götürüldü, 150 əsir itkin düşdü. Təkcə bir gecədə Xocalı şəhəri yere-yeşən olundu".

Xocalı soyqırımı siyasi-hüquqi qiymətin, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda həkimiyətə qayıdışından sonra verildiyini vurğulayan R.Əhmədov diqqətə çatdırıb ki, Ulu Önderin təşeb-

büsü ilə Milli Məclis 1994-cü il fevralın 24-de "Xocalı Soyqırımı Günü haqqında" xüsusi qərar qəbul edib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Rədə Qafarova, rayon gənclər və idman idrəsinin əməkdaşı Cavid Bünyadov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Əlizadə Nəcəfov, "N" sayılı hərbi hissənin əsgəri Namiq Qasımov, Xocalı və onun ətrafında uğrunda gedən döyüslərdə iştirak etmiş Qarabağ Qazisi Elçin Mikayilov çıxış edərək, Xocalı faciəsi ilə bağlı fikirlərini bildiriblər, eyni zamanda, şahidi olduqları erməni vəhşilikləri barədə toplantı iştirakçılara məlumat veriblər.

Sonra Ağcabədi rayon məktəblilərinin ifasında Xocalıyla bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən atıcılıq yarışının qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib.

ZÜMRÜD BAYRAMOVA

"Xocalı -27 il"

YAP Ağstafa rayon təşkilatı Xocalı soyqırımının 27-ci ildönümünü andı



Dünen 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı YAP Ağstafa rayon təşkilatı və Gənclər idman idrəsinin birge təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümüne həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları, ilk önce, Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükütlə yad etdilər.

Sonra Xocalıya aid qısametrajlı film nümayiş olundu.

Tədbirdə çıxış edən YAP Ağstafa raon təşkilatı gənclər birliliyinin sədri Elvin İmaməliyev, qeyd edib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri tərəfindən Rusiyanın 366-ci motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Qeyd olunub ki, Xocalı soyqırımı neticəsində 63-ü uşaq, 106-sı qoca və qari olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itrib. Düşən güləsindən 76-sı uşaq olmaqla, 487 əsər yaralanıb. 1275 əsir əsir götürülib. Əsər götürülenlərdən 150 əsərinin, o cümlədən, 68 qadın və 26 uşaqın taleyi bu günədək məlum deyil.

Prezident yanında Dövlət İdarəcilik Akademiyasının tələbəsi Musa Qoçazadə çıxış

edərək, bildirdi ki, hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam seviyyədə qətləm kimi, Pakistan və Sudan tanır. Faciəni parlament səviyyəsində qətləm kimi, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Ruminiya və Şotləndiya tanır.

İndiyədək ABŞ-in 22 ştatı Xocalını qətləm kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi anılır.

Rayon icra hakimiyyətinin məsul işçisi Əziz Məsməliyev, rayon Tehsil şöbəsinin baş məsləhətçisi Əli Cəfərov, rayon Gənclər və İdman idrəsinin baş məsləhətçisi Turan Hüseynov və digər çıxış edərək, öz çıxışlarında dünyada qəbul olunmuş beynəlxalq konvensiyalarda və ümumibəşeri qanunlarında Xocalı faciəsi kimi soyqırımların pisləndiriləcəkini və yolverilməz olduğunu bildirdilər.

R.HÜSEYNNOVA

AXCP sədri məğlub olduğunu etiraf etdi!

Əli Kərimli: "Hakimiyət perspektivimiz yoxdur"



AXCPsədri Əli Kərimli hakimiyət perspektivinin olmadığını, zəif ve az olduğunu etiraf edib. Cəbhəçilərin sədri bunu Sevinc Osmanqızının sosial şəbəkə üzərindən yayılmıştı canlı yayında deyib. Belə ki, Kərimli, ona qoşulanları həbs gözlədiyi və partiyadan çıxıb getmələrini deməklə yanaşı, kimsəni zor gütüne AXCP sıralarında saxlamadığını da bildirib. Bu isə, belə qənaətə gəlməye zəmin yaradır ki, "Milli Şura"nın mitinqinə icazənin verilməməsinə göstərilən səbəb təsdiqini tapır. Daha doğrusu, Ə.Kərimli və ətrafi mitinqin icazəsiz küçə yürüşünə çərilməməsi, ictimai-sabitliyin pozulmaması ilə bağlı heç bir məsuliyyət daşımadıqlarını bu yolla sübut edir.

Əli Kərimli: "Təşkilat tərk edib-gedin"

O da, əbəs deyil ki, AXCP sədrini hazırlı zamana qədər onun çirkin siyaseti uğrunda həbsə düşən, gələcəkləri məhv olan insanların taleyi maraqlandırmayıb.

"Səzə açıq etiraf edirəm ki, indi Azərbaycan müxalifəti və Xalq Cəbhəsi üçün hakimiyət perspektivi görünmür" deyən Ə.Kərimli sözügedən canlı yayında bildirib: "Mən

sizinlə açıq və səmimi danışram, heç kimdən də incimirəm. Kim isteyirse, təşkilat tərk edib-getsin. Mən sizə açıq deyirəm ki, bizim yaxın zamanlarda hakimiyət perspektivimiz olmayacaq".

AXCP sədri: "Bizim getdiyimiz yol, bizi qələbəyə doğru aparmayacaq"

Cəbhəçilərin sədri bununla güclü xalq-hakimiyət birliyi qarşısında aciz duruma düşdüyüni etiraf etməklə yanaşı, düşərgənin getdiyi yolu ugursuz olduğunu bildirib. "Bizim getdiyimiz yol, bizi qələbəyə doğru aparmayacaq. Biz ele həyatımızı müxalifət-də başa vuracaq" bildirən Ə.Kərimli, eyni zamanda, dolayısı ilə daha bir fikir etiraf edib - müxalifətənən qaralaraq, xarici təşkilatlardan maksimum yarananmaq və maddi gelir elət etmek. Məhz bu səbəbdən, onun "həyatımızın sonuna qədər müxalifətə qalacaq" etirafı bu cür düşünməyə səbəb yaradır: "Sizdən incimirəm, sizin məsuliyyətinizi daşımaq istəmirəm. Size ele gəlməsin ki, size hansısa vədi verdim, amma onu edə bilmədim. Mən o vədi vermirəm sizə. Burada hakimiyət perspektivi görünmür. Kim isteyirse, getsin öz şəxsi həyatını yaşasın".

Görünən isə budur ki, Ə.Kərimli, bütövlükde, yanlış yolda olduğunu açıq-aşkar etiraf edib və sözügedən fikirləri ilə xalq-iqtidar vəhdəti qarşısından geri çekildiyini etiraf etməyə məcbur olub.

Videoya aşağıdakı linkə tıklayaraq baxa bilərsiniz:

<https://www.facebook.com/nicat.hov.35/videos/1071652209710056/>

Rövşən RƏSULOV

Fransa ikibaşlı oyunundan əl çəkmir

Qondarma Dağılıq Qarabağın separatçı rejimi ilə müəmmalı temasları bunun sübutudur

Dəfələrlə sübuta yetirilib ki, etnik Fransanın bir çox şəhərlərində ermənilər dəstəkləyən tədbirlər keçirilir. Xüsusi də, Xocalı soyqırımı ərefəsi. Bu da bir dəha onu sübut edir ki, Fransa Dağılıq Qarabağın separatçı rejimi ilə müəmmalı və intensiv temasdadır. Son olaylar baş verənləre diqqət yetirmeyin kifayət etdiyini göstərir. Ele götürürək qondarma "Dağılıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyanın Fransaya səfərini və orada bir çox şəhər mərliilə görüşləri bir daha Fransanın ikibaşlı oyununu təsdiqləyir.

Fransanın yerli özünüdürəetmə orqanının beynəlxalq hüququn norma və prinsiplərini və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də, Fransa milli qanunlarına zidd olaraq, atlığı bu addım işgalçi Ermənistən Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Eyni zamanda, Fransa Cənubi Osetiya, Abxaziya, Krim və Dnestryani bölgələrdən olan şəxslər Fransa ərazisində daxil olmağa icazə verilmədiyən halda, Azərbaycanın işgal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəqəbat göstərir. Göründüyü kimi, fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəflı və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada, Fransa müxtəlif təessübəşlik hissələri ilə ikibaşlı oyun oynayır.

Elman Nəsirli: "Fransa nümayəndələrinin Azaycanının işgal altında arazilərinə qanunsuz səfərləri "qondarma"da ikibaşlı oyunundur"

Milli Məclisin deputati, politoloq Elman



Nəsirli Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejim ilə temasları nə birinci, nə də sonuncu haldır. Ancaq vurğulamaq lazımdır ki, təsadüfi deyil ki, Cənab İlham Əliyev də, Prezident olaraq ilk, rəsmi səfərlərinə 2004-cü ilin yanvar ayında, məhz Fransadan başlayıb: "Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasbourgda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilib. Bakıda möhtəşəm "Plaisirs de France" sərgisi keçirilib. Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti açılıb. Bu və digər faktlar Azərbaycanın Fransa ilə, məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlı olduğunu təsdiqləyir. Təəssüf doqquzun isə, odur ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu dövletin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bunulla da, beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasetinin, terrorçuluğun və insanlıq eleyhine cinayet olan soyqırımanın yanında yer alıblar. Eyni zamanda, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cizdiyi çevrədə "reqs edən" bu üzənənraq siyasetbazlarının qanunazidd dəvranışı, heç şübhəsiz, bu dövlətin Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Fransadən bütün bu reallıqları nəzəre alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükde, Azərbaycanda cəmlestiyi ciddi maraqlarından çıxış edərək, nəinki Dağılıq Qarabağda separatizmi dəstələyen hərəketlərinə rəvac verməməli, ilk növbədə, Ermənistən işgalçılıq siyasetinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən, məhz belə davranış təri gözləyir".

Həmsədrlər Ermənistənən lobbiçilik missiyasında

Bu yerde bir mənəmə da vurğulamaq yerində düşər ki, bu qanunsuz səfərlərin olmasında günahkar olan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini, xüsusi olaraq, vurğulamaq lazımdır. Həmsədrlərin regiona hesabat xarakterli və mücərrəd xarakterli səfərlərinin neticələri sıfır bərabərdir. O cümlədən, ATƏT-in Minsk Qrupunun fransızlı həmsədrlərinin ikibaşlı ounları da göz qabağındadır. Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlerinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, inдиq qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib.

Bütün burlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənali olaraq, "Azərbaycan ərazi bütövlüyü dənisiqlərin mövzusu ola bilmez" fikrini dəfələrlə vurğulayaraq, bildirir ki, qondarma Dağılıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliliyi heç vaxt Dağılıq Qarabağın müstəqilliyini tanımayacaq".

R.HÜSEYNOVA

Bakının 4 rayonunda "DOST" mərkəzləri yaradılacaq

Bu il Bakının Yasamal, Binəqədi, Nizami və Xəzər rayonlarında "DOST" mərkəzlərinin yaradılması nəzərdə tutulur. Əmək və ətrafinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SIA-ya verilən məlumatə görə, ilk "DOST" (Dayaniqli və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllerində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir. Eyni zamanda, bu ilin sonunaqədə Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da "DOST" mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 - 2025-ci illərdə ölkədə 31 "DOST" Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.

UNEC-in tələbələri beynəlxalq yarışmanın final mərhələsinə vəsiqə qazanıblar

UNEC-in tələbələri hər il təşkil edilən "The CFA Institute Research Challenge" beynəlxalq yarışmasının Rusiyanın paytaxtı Moskvada keçirilecek final mərhələsinə vəsiqə qazanıblar. UNEC komandasını Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə IV kurs tələbələri Ruslan Axundzadə, Toğrul Həsənov və "SABAH" qruplarının maliyyə ixtisası üzrə IV kurs tələbələri Mirşahin Ağayev və İlkin Sultanov təmsil ediblər.

UNEC-dən AZERTAC-a bildirilib ki, bu komandası Rusiya, Azerbaycan və Belarusun 31 komandası mübarizə aparıb. İştirakçılar "Norilsk Nickel" şirkətinin maliyyə durumunu, fəaliyyət göstərdiyi bazarı və ölkə iqtisadiyyatını analiz ediblər, şirkətin qiymətləndirilməsini apararaq hesabat hazırlayıblar. Hesabatları uğurlu olan 6 komanda Moskvada keçirilecek final mərhələsində iştirak etmək hüququnu qazanıb. Yarışmanın şərtlərinə uyğun olaraq, Moskvada çıxış edən 6 komandanın 2-si Sürixdə keçirilecek regional finalda, regional finalda uğurla çıxış edən komandalar isə Amerika Birleşmiş Ştatlarında keçirilecek global finalda iştirak etmək şansı əldə edəcək. Yarışda UNEC komandasına fakültə üzrə Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov, ixtisas üzrə isə "Pasha Investments" şirkətinin investisiyalar üzrə baş analitiki Elnur Bədəlov rəhbərlik ediblər. Qeyd edək ki, UNEC Azerbaycandan regional finala vəsiqə qazanan yeganə komandadır.



23 fevral 2019-cu il

“Radikalların yeri tarixin zibilliyidir”

Elşən Musayev: “Əli Kərimli kimi satqın ünsürlər də bir himə bənddirlər”

Müsahibimiz

Demokratik Maarifçilik
Partiyasının sədri, millət
vəkili Elşən Musayevindir



ki, maliyyə ilə.

- *“Milli Şura”nın planlaşdırıldığı mitinqin baş tutmamasına görə, daha çox Əli Kərimli qınaq obyekti olur, onu ittiham hədəfinə çevirirlər. Sizə, bu hal “Milli Şura”da qarşıdurmaların dərinləşməsinə təkan verə bilərmə?*

- “Milli Şura”nın rəhbərliyindəki şəxslərin hamısı eyni ağıldadır. Biri beşinə dəyməz, beşi birinə. Bu təşkilat daxilində qarşıdurma işə, lap əvvəldən var. Ta yaranışdan. Yəqin sizlərin də xatırındır, 2013-cü il prezident seçkilərində yaranan bu təsisat axırdı Cəmil Həsənlini özünə qiyabi lider seçdi. Niye qiyabi? Çünkü adam həmişə kölgəde qaldı. Sona qədər bilinmədi ki, bunun rəhbəri Ə.Kərimlidir yoxsa Cəmil Həsənli. Bax, o, haqqında danişdığım ilk məqamlarda, Cəmilin bir vəziri kimi İsa Qəmbər, digər vəziri kimi isə Ə.Kərimli çıxış edirdi. Yan-yöre-sindən də çəkilmirdiler. Amma bir seçki yet-

di ki, hamsının əsl siması açılsın, üzə çıxsın. Müsavat və AXCP funksionerləri düz bir aydan sonra media və sosial şəbəkə vasitəsilə bir-birinə olmazın şeylər dedilər, bir-birini təhqir etdilər, bir-birinə qarşı səlib yürüşünə çıxdılar, bir-birini satqınılıqda ittiham elədilər və beləcə, mahiyyətlərini ortalığı qoydular. Bilirsınız, bunları niye xatırladıram? Ona görə ki, məlum ünsürlər yalnız ve yalnız şəxsi maraqlarını, ambisiyalarını güdürlər və hələ ortada olmayan şeyi - gücü, resursu bu şəkildə bölüşürsə, görün, iraq olsun, hakimiyyətə gəlsələr, əldə bölgündürüləsi nəse olsa, hansı hadisələr baş verər. Yeni dediyim odur ki, qarşıdurma üçün “Milli Şura” daxilində hansıa konkret səbəbə ehtiyac yoxdur. Onlar fəsildən-fəsile rübdən-rübe özləri bir bəhanə tapıb boğuşurlar.

- *Əli Kərimli video paylaşaraq, hakimiyyətə gəlməyin onlar üçün mümkünüz olduguunu və cəbhəçilərin istənilən vaxt partiyadan istefə vermələri üçün qapının açıq olduğunu bildirib. Bu, özünə inamızlıq nədə irəli gəlir?*

- Ə.Kərimli özü də gözəl başa düşür ki, qatar çıxdan gedib və indi əldə edə biləcəyi tek şey fürsəti fövtə vermedən pul qazanmaqdır. Qapını isə iddialı, özü kimi ambisiyalı cəbhəçilərə göstərir. Səbəb də sadədir: sabah gəlib pul davası döyməsinə və buna şərık olmasına. Vəssalam. Özüne inamsızlıq isə tarixi proseslərin gedişində yaranıb. Nəzərinizə çatdırırm ki, Ə.Kərimli qorxusundan, bir dəfə də olsun, prezident seçkilərinə

qatılıb mübarizə aparmayıb. Bu kontekstdə, yalnız 2003-cü il seçkiləri istisnadır, onda da Etibar Məmmədovun yedəyi kimi meydana çıxmışdı. Əvvəldən verdiyi yazılı iltizama görə. Qaçan həmişə qəçib, ortalıqdan qeyb olub. Bu adamin tek siyasi metodu klaviatūra araxasından iftiralar və yalanlar süzdürmekdir. Bu adətindən də, nə zamansa çəki-ləcəyinə kimsənin ümidi yoxdur. Çünkü xislet və mahiyyət budur.

- *“Milli Şura”da olduğu kimi, AXCP-də də geniş xarakter alan gərgin vəziyyət nəticə etibarı ilə sırvı cəbhəçilərlə yanaşı rəhbər heyətlərin də buraxılmasına gətirib çıxara bilərmi?*

- AXCP-nin buraxılmasına ehtiyac yoxdur. Onlar, onsuza da, hava şaridir və çıxdan göye buraxılıb. Sıralarında, zətən 3-5 nəfər var, hamısı da rəhbər heyət. Guya var olsalar nə olacaq, olmasalar nə? Qalib tarixin arxivində eşələnsinlər. Onsuza da, xalq belə ünsürlərin cavabını özü verir, yeri gəldikdə, onlara öz layiq olduğu yeri göstərir. Nə qədər ki, bizim İlham Əliyev kimi ləyaqətli, prinsipial Liderimiz var, nə qədər ki, meydanda hakimiyyət tərəfindən yürüdülən və Azərbaycanı inkişafə, səadətə aparan siyaset var, bu cür müxalifət həmişə kölgədə qalaq. Radikalların yeri tarixin zibilliyidir. Onlar çıxdan keçmişdə qalıblar. Ə.Kərimli haqda indiki və gələcək zamanda danışmaz olmaz. Ancaq keçmiş zamanda. Ancaq və ancaq.

GÜLYANƏ

“REAL” partiyasında çəşqinqılıq

İlqar Məmmədovun AMİP-ə sədr keçmək ehtimalı yaranıb

Bir neçə gündür ki, “REAL” partiyasının sədri İlqar Məmmədovun AMİP-ə sədr postuna keçəcəyi ilə bağlı informasiyalar yayılmışdır. Buna səbəb olaraq, onun siyasi müxalifətə, məhz AMİP sıralarından qatılması və s. məsələlər göstərilir. Lakin maraqlı məqamlardan biri də, “REAL”-in hərəkatdan partiyaya çevrilməsinin ardınca, bu siyasi təşkilatda daxili narazılıqlar artmağa başlayıb. Daha doğrusu, İl.Məmmədov hələ həbsdə olarkən, onun yerinə iddialı olanlar var idi. Misal üçün, bu məsələdə Erkin Qədirli, Azər Qasımlı və Natiq Cəfərli arasındaki qalmaqları xatırlamaq mümkündür. Yalnız İl.Məmmədov həbsdən azadlığa çıxandan sonra, iddialılar geri çəkildilər.



Susmaq razılıq əlaməti hesab edildiyinə görə, “od olmasa, tüstü çıxmaz” misali da, istər-istəməz, yada düşür

Hazırda isə, İl.Məmmədovun perspektivi görünməyən “REAL”-dan getməsi məsəlesi gündəmə çıxıb və bunun yerine, uzun illərdir fealiyyət göstərən AMİP-ə geri dönməsi ehtimalı barədə danışılır. Yəni İl.Məmmədovun

özü bu barədə heç ne deməyib, AMİP-ə sədr getməsi məsəlesi ilə bağlı iddiaları nə inkar, nə də təsdiq edib. Susmaq isə razılıq əlaməti hesab edildiyinə görə, “od olmasa, tüstü çıxmaz” misali da istər-istəməz yada düşür.

Yeri gəlmışkən, AMİP artıq uzun müddətdir ki, sədrsızdır. Partiyanın sonuncu sədri Yusif Bağırzadə hələ 2015-ci ildə sədr postunu tərk edib. Ancaq buna baxmayaraq, partiya uzun illərdir ki, nə qurultay keçirir, nə də yə-

AMİP-“REAL” koalisiyası yaradılır?

Başqa tərəfdən, bu yaxınlarda AMİP-in siyasi şurasının üzvü Əli Orucov İl.Məmmədovla görüş keçirib və həmin görüşdə ikincinin milli istiqlalçılarla sədilik etməsinin mümkünüyətərafında səhəbetlər aparılıb. Ancaq buna baxmayaraq, Ə.Orucov, həmin iddiani “jurnalist təxəyyülü” adlandıraq, üzə çıxan faktı ciddi-cəhdələ gizlətməyə çalışıb. Halbuki burada hər hansı təəcübədövuracaq fikir yoxdur.

Daha bir iddia isə, AMİP-ə “REAL”-in bir araya gelərək, koalisiya yaratmalarının mümkünüyədir. Çünkü həm AMİP, həm də “REAL” siyasi proseslərə qatılmaqdə kifayət qədər çətinlik çəkir, müxalifətçilik baxımından, ortaya yenilik gətirməyi bacarmırlar. Ona görə də, İl.Məmmədovun AMİP-ə sədr olmasına belə, “REAL”-AMİP koalisiyasına həmsədr getməsi perspektivi gözlemlənilə bilər. Qalır AMİP-in özünə sədr seçmesine ki, bu məsələ adıçəkilən siyasi teşkilatda problem olaraq qalmaqdır. Hər halda, İl.Məmmədovun AMİP yetkililəri ilə görüşü yaxın vaxtlarda əsl gerçəyi üzə çıxaracaq.

Rövşən RƏSULOV

Şəkidə beş avtomobildən oğurluq edən şəxslər saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobilərindən oğurluq olunması barədə məlumat veriblər. Daxili İşlər Nazirliyinin metbuat xidmetinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilər ki, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri neticəsində həmin oğurluqları etməkdə şübhəli bilinen 2 nəfər - Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb. Onların etraflarında aparılan araşdırma zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyat hissələri, benzин, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırımlar davam etdirilir.

Yasamalda narkotika satışı ilə məşğul olan şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsi Narkotiklərə Mübarizə Böləmisi və 27-ci Polis Böləmisi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin metbuat xidmetindən AZƏRTAC-a bildirilər ki, əməliyyat zamanı Yasamal rayon sakini Cingiz Hacıyev saxlanılıraq istintaqa təqdim edilib. Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümumi çəkisi 1 kilogram 790 qram heroin aşkar edilərək götürülb. Evdə əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm heroin aşkarlanıb.

Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbəden aldığını bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcələsəsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətim-kənd tədbiri seçilib.

İDEA komandasının həyata keçirdiyi, kiçikmiqyaslı, amma buna rəğmən böyük mənəvi məzmun daşıyan daha bir layihə də ictimaiyyətdə böyük rəğbətlə qarşılanmışdır. Yəqin, çoxlarına məlumdur ki, Bakı şəhərinin rəmzi olan Qız Qalası həm də uzunqanad quşların yaşadığı yerdir. Qaranquşlar kimi, uzunqanadlar da köçəri quşlardır və qış dövründə Cənubi Afrika istiqamətində köç edirlər. Yayda isə onlar Bakıya qayıdır və Qədim Qız Qalasının divarlarında onların 200-ə yaxın yuvası var. Qız Qalasının konservasiya edilməsi prosesinə başlanarkən, bu yuvalar üçün təhlükə yaranmışdı. Buna görə də, İçərişəhər Tarix-Memarlıq Qoruğu və IDEA kampaniyası xətti ilə, bilavasitə tarixi abidənin yaxınlığında, məhz uzunqanadlar üçün xüsusi yuvalar qurulmuşdur ki, onlar yay vaxtı özlərinin ənənəvi yaşayış yerlərini dəyişməsinlər.

İDEA layihəsi çərçivəsində ən mühüm tədbir isə gənc ekoloqlar üçün Qəbələdə beynəlxalq düşərgənin təşkilində ibaret olmuşdur. Bu düşərgə IDEA-nın məqsədlərini daha qlobal səviyyədə yasmağa və Azərbaycanın ən qədim guşələrindən biri olan Qəbələni ətraf mühitin qorunması məsələləri üzrə regional diskussiyalar mərkəzinə çevirməye imkan vermişdir. 2011-ci ildə təşkil edilmiş düşərgədə dünyanın 35 ölkəsindən 85 ekoloq iştirak etmişdir. Yeni layihə gənc ekoloqları o qədər ruhlandırmışdır ki, onlar xüsusi Qəbələ deklarasiyası qəbul etmişlər. Bu deklarasiya dünyada ekoloji vəziyyət üçün hər kəsi şəxsi məsuliyyət daşımağa çağırır.

Bir neçə il əvvəl, o, "Ekoloji mühitin qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatına layiq görüldü.

Samir Mustafayevin qeyd etdiyi kimi, uşaqlıqdan gözəl şeirlər

giň Azərbaycan modeli" mövzusunda konfransda o demisişdir: "Dini və mədəni döyümlülük bizim üçün nailiyət deyildir. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir. Zərdüştlik Azərbaycanda yaranıb. Böyük yəhudi icmaları eramızdan əvvəl VII-V əsrlerdə torpaqlarımızda məskunlaşıblar. IV əsrde xristianlıq dövləti dini olub. Bundan sonra isə, VIII əsrden başlayaraq, Azərbaycanda islam dini yayılıb. Bu gün Azərbaycan əhalisinin əksəriyyəti müsləmanlardır. Bununla yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları, eyni zamanda, demək olar ki, bütün etiqadları təmsil edən daha kiçik icmalar da mövcuddur. Siz Azərbaycanda məscidləri, kilsələri, sinaqoqları və digər dini ibadətgahları yanaşı görə bilərsiniz. Buradakı dindarlar heç bir təqibdən qorxmayaq, öz dirlərinə sitayış edirlər".

Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə, "Key to Life" - "Həyata Aşar" fəxri mükafatı təqdim edilmişdir.

Leyla Əliyeva mükafatın Nyu-York şəhərində keçirilən təqdimat mərasimində demisişdir: "Mənim təmsil etdiyim təşkilat - Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada bu xəstəliklərin qarşısının alınması üçün çalışır. Biz "Talassemiyazış həyat naminə" səhiyyə təşəbbüsümüzle 2009-cu ildə bölgənin ən iri talassemiya mərkəzini açmışıq. Ən son texnologiyalarla təchiz olunan bu mərkəzdə xəstələr pulsuz müalicə alırlar. Mərkəz, həmçinin, mütemadi olaraq, qan köçürmələri və ölkənin müxtəlif bölgələrində qanvermə kampaniyaları həyata keçirir, diabet xəstəliyindən əziyyət çəkən 14 yaşından az olan uşaqları pulsuz insulinlə və iynələrlə təchiz edir. Siz həyatı sap-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütłəvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

AZƏRBAYCAN QADINININ BƏŞƏRİYYƏTİN İNKİŞAFINDA FƏAL İŞTİRAKİ

müellifi kimi tanınan, eyni zamanda, yüksək rəssamlıq istedadına malik olan Leyla xanım Əliyeva Azərbaycan mədəni incilərinin dünyada tanılmasına, Azərbaycanın dünyaya zəngin bir mədəniyyət ölkəsi kimi təqdim olunması istiqamətində görülən işlərə də öz dəyərli töhfələrini verir. Heydər Əliyev Fondu, Azərbaycanın müvafiq səfirliliklərinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə Avropanın ölkələrinin paytaxtlarında "Azərbaycan: uçan xalçalarla nəğillərələmə", "Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti" xalça və rəsm sərgisinin təşkili ötən illərin ən önemli mədəniyyət hadisələrindən olmuşdur.

O, bütün dünyada tolerantlığın inkişafı, multikulturalizm ideyasının bərqrər olması yönündə də yorulmadan çalışır, iştirak etdiyi beynəlxalq toplantılarda diqqəti tolerantlığın Azərbaycan nümunəsinə yönəldir. 2012-ci il noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində keçirilən "Avropanın multikulturalizminin perspektivləri: dirlərarası dialoq və dini tolerantlı-

Azərbaycanın və ümumilikdə, dünyadan xoşbəxt gələcəyi naminə həyata keçirdiyi nəcib fəaliyyət qarşılığında Leyla xanım Əliyevaya və onun şəxsinə bütün gənc Azərbaycan xanımlarına veriləcək yüksək mükafatların sorağı, şübhəsiz ki, bundan sonra da bizləri tez-tez sevindirəcək. Lakin ən böyük mükafat taleyin onun üzərinə qoyduğu tarixi missiyadır, ırsin varisliyi qismətidir: "Mən tez-tez təyyarə ilə uçmalı oluram, əsasən də, Bakı, Moskva və London arasında, eləcə də, basqa şəhərlər... İki övladım var, vaxtimın çoxunu onların yanında keçirməyə çalışıram, ona görə bəzən yoruluram. Lakin xosladığım məşgülüyyətdən duyduğum məmənunluq bunun əvəzini çıxır. Başa düşürəm ki, çəkdiyim əziyyətə dəyərmiş, ona görə, sadəcə olaraq, daha çox iş görmək istəyirəm.

Leyla xanım Əliyevanın bəşərəyyətin rifahı, Azərbaycanın milli maraqları namine həyata keçirdiyi cahanşumlu fəaliyyət bütün dünyada izlenir və öz layiqli qiyəmetini alır. 2011-ci ildə, o, ABŞ-in Uşaqların Xərcəng və Qan Fondu (CCBF) dəvəti ilə Nyu-Yorka sefər etmiş, 2011-ci il noyabrın 1-de Nyu-York şəhərində keçirilən fondu illik xeyriyyə toplantılarında

dan asılı olan uşağı görəndə, həyatda nəyin vacib olduğunu anlaysınız. Biz bu həyatları xilas edə bilirik, bundan vacib nə ola bilər?"

Leyla xanım Əliyeva "Ekoloji mühitin qorunmasına görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatına da layiq görülmüşdür. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan

həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə, o, Azərbaycan Prezidentinin Sərəncamı əsasında "Tərəqqi" medalı ilə təltif edilmişdir. Heydər Əliyev Fonduun, Azərbaycanın müvafiq səfirliliklərinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə Avropanın ölkələrinin paytaxtlarında keçirilən "Azərbaycan: uçan xalçalarla nəğillərələmə", "Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti" xalça və rəsm sərgisinin təşkili ötən illərin ən önemli mədəniyyət olaylarındandır.


Azərbaycanın və ümumilikdə, dünyadan xoşbəxt gələcəyi naminə həyata keçirdiyi nəcib fəaliyyət qarşılığında Leyla xanım Əliyevaya və onun şəxsinə bütün gənc Azərbaycan xanımlarına veriləcək yüksək mükafatların sorağı, şübhəsiz ki, bundan sonra da bizləri tez-tez sevindirəcək. Lakin ən böyük mükafat taleyin onun üzərinə qoyduğu tarixi missiyadır, ırsin varisliyi qismətidir: "Mən tez-tez təyyarə ilə uçmalı oluram, əsasən də, Bakı, Moskva və London arasında, eləcə də, basqa şəhərlər... İki övladım var, vaxtimın çoxunu

onların yanında keçirməyə çalışıram, ona görə bəzən yoruluram. Lakin xosladığım məşgülüyyətdən duyduğum məmənunluq bunun əvezini çıxır. Başa düşürəm ki, çəkdiyim əziyyətə dəyərmiş, ona görə, sadəcə olaraq, daha çox iş görmək istəyirəm. Bu, adamı o qədər xoşbəxt edir, ona o qədər enerji verir ki, dayanmaq istəmirən. Mənim fikrimcə, insan hansı işlə məşğul olmasından asılı olmayaq, ona ürekə yanaşmalı və uğur qazanacağına inanmalıdır".

Fikrimcə, bu, zamanın özü-nün Leyla xanım Əliyevanın dilindən, ümumilikdə, Azərbaycan qadınlarına ünvanlığı çağırışdır və bu cür çağrıları, Mehriban xanım Əliyeva, Leyla xanım Əliyeva kimi xanımlarımızın həyat və fəaliyyət nümunələri Azərbaycan qadını ki-mi şərəflə bir adı təmsil edən gənc nəsillərin gələcəkdə cəmiyyətimizin və ümumilikdə, beşeriyətin ic-timai həyatında daha fəal iştirakını təmin edəcəkdir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

ABŞ alımları: Aclıq immun sistemimizi yeniləyir!



İmmun sistemi bizi tek virus və mikroblardan deyil, xərcəngdən və bir çox digər ağır xəstəliklərdən qoruyur. Bu səbəbdən immun sistemi daim "döyüşə hazır" vəziyyətdə saxlamaq olduqca vacibdir. Bunun üçün nə etmək lazımdır?

Alımlar sübut edir ki, heç bir dərman, vitamin və s. bu kimi

vasitələrin köməyi ilə immuniteti möhkəmləndirmək mümkün deyil. Sağlam qidalanma və həyat tərzi güclü immun sisteminin əsas mənbələridir. Cənubi Kaliforniya (ABŞ) Universitetinin alımları son elmi araşdırma zamanı aşkar ediblər ki, qızamüddətliaclıq immun sisteminin yenilənməsinə kömək edir.

Bele ki, alımlar xüsusi eksperiment aparıblar. Eksperiment iştirakçıları yarımlı ərzində müəyyən fasılələrlə 2-4 gün ac qalırdı. Analizlər göstərib ki, aclıq zamanı orqanızm özü-özünü bərpə etməye başlayır, zədələnmiş hüceyrələrdən (o cümlədən xərcəng hüceyrələrindən) azad olunur. Həmçinin bu zaman çoxlu sayıda leykositlər (immun hüceyrələri) dağılır. Bu isə immun sistimdən yenilənmə proseslərini sürətləndirir.

Bundan əlavə qisamüddətli aclıq zamanı orqanızm ehtiyatda olan qlükoza, ketonlar, piyleri istifadə etməyə başlayır. Analizlər göstərib ki, eksperiment iştirakçılarının bədənində proteinkinaza A elementinin azalması müşahidə olunur. Bu elementin orqanızmında artması xərcəngin riskini artırır. Bundan əlavə qisamüddətli aclıq artıq çəkidən azad edir, qanda piylerin səviyyəsini azaldır və orqanızmında qocalma proseslərini ləngidir.

Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır



Fiziki aktivliyi üstün tutan qadınlar oturaq həyat tərzi keçirənlərle müqayisədə ürək-damar sistemi problemlərindən əhəmiyyətli dərəcədə çox müdafiə olunurlar. AZƏRTAC "The Daily Mail" nəşrine istinadla xəbər verir ki, Kaliforniya Universitetinin alımları müəyyən ediblər: oturaq iş rejimi ni cəmi bir saat qısaltmaqla siz ürək-damar xəstəlikləri riskini 10 faizdən çox, ürək xəstəliyini ise 25 faizdən artıq azalda bilərsiniz. Alımlar bu nəticəyə 63-97 yaş arasında olan ve insult və ya ürəktutması keçirməyən 5600 qadın üzərində apardıqları müşahidələrdən sonra gəliblər. Təhlillər göstərib ki, fiziki aktivliyin gündəlik hər əlavə saatı damarların və ürəyin xəstəlikləri riskini müvafiq olaraq 12 faiz və 26 faiz azaldır.

Hər gün 11 saat və daha artıq oturaq həyat tərzi keçirən qadınlar fiziki cəhdən aktiv olan həmcinsləri ilə müqayisədə diabet və hipertoniya kimi problemlərdən daha çox əziyyət çekirlər. Həm də uzun müddət fasılısız oturan qadınlarda ürək xəstəliyi riski iş yerində fasilə edən və gezişənlərle müqayisədə 52 faiz daha çoxdur. Neticə ondan ibarətdir ki, istənilen aktivlik müsbət effekt verir. Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır. Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır, həmçinin qan damalarının daxili divarları - endoteliyə də zərər verir.

BAŞSAĞLIĞI

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov "İki Sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadəyə bacısı

Pakizə Paşayevanın

vəfətindən kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.

Allah rəhmət eləsin.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev "İki Sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadəyə bacısı

Pakizə Paşayevanın

vəfətindən kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.

Allah rəhmət eləsin.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, səhifələnir.
"Azerbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

23 fevral

Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq



Maiyin 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, gimnastikanın müxtəlif növləri üzrə bir çox iri-miqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq. Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışiq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyükler) programında yarışacaqlar. Qaydalara əsən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 en yaxşı çıxışa görə müəyyən ediləcək. On birinci Avropa çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

"Shamkir Chess 2019" super turnirinin iştirakçıları müəyyənləşib



Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi "Shamkir Chess 2019" super turnirinin iştirakçıları məlum olub. Vüqar Həşimov Şahmat Akademiyasından AZƏRTAC-a verilən xəbərə görə, martın 31-dən aprelin 9-dek keçiriləcək altıncı Vüqar Həşimov memorialında grossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, hazırlı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Anish Giri, çinli Ding Liren, rusiyalı Aleksandr Qrişuk, Sergey Karyakin, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov iştirak edəcəklər.

Qeyd edək ki, bu nüfuzlu yarıda dünyadan ən güclü şahmatçıları mübarizə aparırlar. Xatırladaq ki, ötənki turnirin qalibi Maqnus Karlsen olub.

Aleksandr Dükov Rusiya Futbol İttifaqının yeni prezidenti seçilib



"Zenit" klubunun idarə Heyətin sədri Aleksandr Dükov Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti seçilib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə qurumun növbədənənar konfransında baş tutub. Dükov RFS prezidentliyinə seçkida yeganə namized olub. O, yeni postda Vitali Mutkonu əvəzləyib.

"Bu etimad üçün hamiya təşəkkür edirəm. Mənim üçün bu böyük şəref və məsuliyyətdir. Öhdəmizdə çətin tapşırıqlar var, eyni zamanda onları həll etmək daha maraqlı olacaq. Biz komanda şəkilində əminəm ki, hər bir məsələləri həll edəcəyik", - deyə Dükov bildirib. Aleksandr Dükov RFS-in səkkizinci başçısı olub.

Aleks de Souza "Fənərbaxça"nın idman direktoru olacaq?



"Fənərbaxça"nın əfsanəvi futbolcusu Aleks de Souza klubun idman direktoru vəzifəsində çalışıb. "Fanatik"in yazdıqına görə, ötən həftə "sarı-lacivətlilər"in prezidenti Ali Koçun dəvəti ilə İstanbulda gələn veteran futbolçuya idman direktorluğu vəzifəsi təklif olunub. O, ölkəne qayıdaraq ailesi ilə məsləhətləşib, daha sonra qərarını verəcəyini bildirib. Brazilya millisinin sabiq üzvü uzun müddət sonra tribunadan komandanın ev oyununu izləyib, klubun düşərgəsini, stadionu gezib, futbolcularla görüşüb.